



№ 292 (28968) 26 dekabr 2018-ci il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

XALQ QƏZETİ

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım!

Doğum gününüz münasibətilə zati-alinizi xalqım, hökumətim adından və şəxsən öz adımdan ən səmimi hisslərlə və arzularla təbrik edirəm.

Bir tərəfdən öz gücünü ortaqlar, tarix və mədəniyyətimizdən alan qardaşlıq əlaqələrimizin, digər tərəfdən də Azərbaycan Respublikasının qətiyyətli rəhbərliyinizlə gündən-günə inkişaf edərək gücləndiyini məmnunluqla müşahidə edirəm. Türkiyə Respublikası və Azərbaycan Respublikası hər keçən gün bir-birinə daha da yaxınlaşmaqda və əlaqələrimiz güclənməkdədir.

Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Milli Məclisinin və Qafqaz İslam Ordusunun 100-cü ildönümünü qeyd etdiyimiz bu ildə strateji tərəfdaşlıq səviyyəsindən də daha yüksək səviyyəyə çatdırdığımız əlaqələrimizin rəmzi olan TANAP və "Star" neft emalı zavodu kimi böyük layihələri həyata keçirməyimizdə zati-alinizin uzaqgörən liderliyinin və mühüm töhfələrinin oynadığı rolu son dərəcə əhəmiyyətli hesab etdiyimi bildirmək istəyirəm.

Zati-alinize yeni yaşınızda cənsağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhərrəm cənab Prezident!

Əzizim İlham!

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cənsağlığı, səadət, eləcə də xalqınıza və ölkənizə rifah və tərəqqi arzulayıram.

Sizinlə birlikdə qurduğumuz və ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edən Azərbaycan-Monteneqro dostluq münasibətləri ilə fəxr edə bilərik. Bu xüsusda Sizin töhfələriniz misilsizdir. Sizinlə gələcək görüşlərimizdən və davamlı əməkdaşlığımızdan məmnunluq duyuram.

Ən dərin ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Milo CUKANOVIĆ
Monteneqronun Prezidenti

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib



□ **Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.**

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev xalqımızın ümum-millî lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədris binasında yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, yeni tədris binasının inşası 2016-2018-ci illərdə aparılıb. Altmərtəbəli bina müasir səviyyədə və yüksək zövqlə inşa olunub. Yeddi min kvadratmetrə yaxın sahəsi olan binada təlim-tədris üçün hər cür şərait yaradılıb. Burada 138 nəfərlik oxu zalı və elektron kitabxana müdavimlərin ixtiyarına verəcək. Bina liftlər, havalandırma, videomüşahidə, səs-anons sistemləri, eləcə də elektron lövhələr və tədris prosesi üçün zəruri olan digər ləvazimatla təchiz edilib.



Burada müasir akustik sistemin qurulduğu 252 nəfərlik iclas zalı yaradılıb. Zalda akademiyanın həyatında baş verən əlamətdar hadisələri qeyd etmək üçün hər cür şərait mövcuddur.

Yeni binada ümumilikdə 1400 kursant yerlik 11 müəhazirə zalı var. Burada elektron jurnal təbiiq edilir. Bütün kursantlar bu elektron jurnalda qeydiyyatdadır və onlar haqqında məlumat xidməti vəsiqələrin vasitəsilə burada əks olunur. Bütün tədris proqramının daxil olduğu jurnalda kursantlar imtahan vaxtları və digər mövzularla bağlı məlumat ala bilirlər. Eyni zamanda, müəllimlər kursantların dərəcə davamiyyətinə bu jurnal vasitəsilə nəzarət edirlər. Elektron jurnal həm də ümumilikdə auditoriyaya nəzarət etməyə imkan verir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 1992-ci ildə yaradılıb və nazirliyin birbaşa tabeliyində olan dövlət ali təhsil-elm müəssisəsidir. Bu tədris müəssisəsi 1921-ci ildən milis nəfəri və komandir kadrları, 1957-ci ildən isə orta təhsilli hüquqşünas hazırlayan milis məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə milis orqanlarına göstərdiyi qayğı və tələbkərlilik sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi.

(ardı 2-ci səhifədə)

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəliləyən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk.

2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaqdır. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi

həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilmişdir.

Dünyada gedən müəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, global iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, 10 ən islahatçı dövlət siyahısına daxil edilmişdir. Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunmuşdur. 2018-ci ildə

Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi"-nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki "Azerspace-2"-nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür.

Ölkəmiz inkişaf etdikcə, daha global xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi tələyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıkları

ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldilməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər. Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir. Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürkədən təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib



(əvvəli 1-ci səhifədə)

Maddi-texniki bazası nəzərə alınaraq, 1995-ci ildə Akademiyaya Nazirlər Kabinetinin qərarı ilə birinci kateqoriyalı ali təhsil müəssisəsi dərəcəsi verilib.

Yeni tədris binasındakı kriminalistik təlim şəhərciyindəki müasir şərait müəllimlərə maddi sübutun götürülməsi, ayaq, əl və digər izlər barədə məlumatların toplanması, polis əməkdaşının davranış qaydaları, əməliyyat və xidmət zamanı digər zəruri hərəkətlər haqqında kursantlara əyani surətdə məlumat vermək imkanı yaradır. Burada şərait maksimal dərəcədə real vəziyyətə uyğunlaşdırılıb. Şəhərcikdə təlimlərin keçirilməsi üçün şərti olaraq mənzil, ofis, mağaza, bank, küçə və kafe yaradılıb.

Bu gün ölkədə qanunun aliliyinin təmin olunması, asayişin mühafizəsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm işlər görülür. Bu sahədə



fəaliyyət göstərən dövlət qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının inşa olunması da bu sahədə görülən işlərdəndir. Bütün bunlarla yanaşı, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların peşəkarlığının artırılması, onların sosial məsələlərinin həlli də dövlətimizin daim diqqət mərkəzindədir.

Sonra xatirə şəklində çəkdirilib. Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxdı.

Məlumat verildi ki, Yol Patrul Xidməti üçün "Mercedes" markalı 118 avtomobil alınıb. Onlardan 75-i "Mercedes"-in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb.

(ardı 4-cü səhifədə)

Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.**

- Cənab Prezident salam.
- Salam.

- **2018-ci il dünya üçün asan keçmədi. Amma bu, tarixi tərəfdaşlarla, qonşularla və dostlarla münasibətlərin əhəmiyyətini dərk etmək və qiymətləndirmək üçün yaxşı məqəmdir. Buna görə də bizə çox xoşdur və Sizə xüsusi minnətdarlıq ki, sıx iş grafikinə baxmayaraq, vaxt taparaq bu gün burada bizi qəbul edirsiniz.**

- Sağ olun.

- **Cənab Prezident, 2018-ci ilin Azərbaycan üçün siyasi-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?**

- Bütövlükdə il ölkəmiz üçün uğurlu olub. Azərbaycan uğurlu inkişaf edib. Biz beynəlxalq miqyasda əsas tərəfdaşlarımızla, ilk növbədə, qonşu ölkələrlə ənənəvi münasibətimizi möhkəmləndirmişik. Xəzər dənizinin hüquqi statusunun nizamlanması haqqında Konvensiya imzalanıb. Hesab edirəm ki, bu, Xəzəryanı ölkələri bir-birinə daha da yaxınlaşdıran tarixi sənəddir.

Il bizim üçün ikitərəfli formatda fəal keçdi. Biz xeyli ikitərəfli görüşlər keçirmişik, beynəlxalq təşkilatlar daxilində fəal iştirak etmişik. Qoşulmama Hərəkatının üzvü olan ölkələrin xarici işlər nazirləri səviyyəsində Bakıda beynəlxalq forum keçirilib. Gələn il Sammit keçiriləcək və Azərbaycan gələn il bu iri beynəlxalq təşkilata rəhbərlik edəcək.

Daxili-siyasi proseslər nöqtəyi-nəzərindən ölkə uğurlu inkişaf edib. Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəlincə isə biz onlardan özümüzü qoruya bilirik. Əlbəttə ki, həmişəki kimi iqtisadi islahatlara böyük əhəmiyyət vermmişik. Fikrimcə, 2018-ci il bu cəhətdən çox mühüm il olub.

Demək kifayətdir ki, Dünya Bankının "Doing Business" hesablamalarına görə, bu il ərzində Azərbaycan 32 pillə irəliləyərək dünyada 25-ci yeri tutub. Yəni, bu, o deməkdir ki, biznesin asanlaşdırılması, şəffaflıq, sahibkarlığa dəstək istiqamətində aparılan islahatlar yaxşı nəticələr verib. Bu, əlbəttə ki, investisiya reytingimizi yüksəltdir. Bu il biz 10 milyard dollar investisiya cəlb etmişik. Bu, sərmayədarlarda əminlik yaradır, bizim islahatlar siyasətini davam etdirməkdə qətiyyətimizi də nümayiş etdirir. İnflyasiya 2 faizdən bir qədər çox olub. Əhalinin gəlirləri 9 faizdən çox artıb. Biz valyuta ehtiyatlarımızı artırmışdıq, ümumi daxili məhsulun 20 faizi qədər olan xarici borcu məqbul səviyyədə saxlamışdıq. Yaxın illər üçün xarici borcun ümumi daxili məhsulun 10 faizə qədəri səviyyəsində saxlanılması üçün strategiya hazırlanıb. Fikrimcə, bu, tamamilə realdır. Bununla əlaqədar onu da deməliyəm ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, əgər istəsək, bütün borclarımızı azı bir il ərzində ödəyə bilərik. Yəni, makroiqtisadi vəziyyət sabitdir. Biz xeyli sosial məsələləri həll etmişik. Bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, bizim cəmiyyətimizin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün bu il ərzində kiçik şəhər tikilib. Mən bu siyahını davam etdirə də bilərim, amma düşünürəm ki, dediklərim bizim inkişafın əsas istiqamətlərini səciyləndirir.

- **Güman edirəm ki, MDB məkanında iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr qarşısında olduğu kimi, Azərbaycanın, həmçinin Rusiyanın qarşısında iqtisadi təpəli 1-3 faiz artırmaq vəzifəsi durur. Bu, 2018-ci il ərzində ümumi daxili məhsulun artım göstəriciləri üçün gözənilən haldır. Bu gün sıçrayış üçün hansı potensialı görürsünüz? Yəni, əgər dünya, orta dünya iqtisadi artım templəri 3 və daha artıq təşkil edərsə, onda aydındır ki, bizim ölkələrimiz qlobal iqtisadiyyatda geri qalmamaq üçün bu göstəriciyə yaxınlaşmalıdırlar.**

- Bəli, siz tamamilə haqlısınız. Biz bu istiqamətdə göstəricilərimizi qiymətləndirərək gələcək addımlarımızı planlaşdıranda həmişə qeyri-neft sektorunu neft sektorundan ayırırdıq. Çünki neft sektoru həm qiymət dəyişikliklərinə, həm də neft hasilatının müəyyən artımına, yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının fəal iştirakçısıdır və biz bu yaxınlarda bütün ölkələrə həmrəylik nümayiş etdirmək üçün

hasilatın azaldılması üzrə üzərimizə əlavə öhdəliklər götürmüşük. Buna görə də həmin amillərə əsaslanaraq biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə də nəticələrimiz xeyli yaxşı olacaq. On bir ayın yekunlarına görə biz qeyri-neft sənayesinin artımını 9 faizdən çox həcmdə görürük. Bu, ilk növbədə, bizim qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq, fermerlər üçün sərfəli şərait yaradılması üzrə sənayeləşdirmə proqramımızın nəticələridir. Bizim fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Dövlət güzəştli şərtlərlə gübrə, yanacaq və istehsalata böyük subsidiyalar ayırır ki, biz kənd təsərrüfatı məhsullarının ixracı baxımından mühüm ölkəyə çevrilək. Buna görə də bizim iqtisadiyyatımızın gələcək inkişafı neft-qaz sektoru ilə dəstəklənəcək, lakin dayanıqlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla bağlı olacaq.

Mən bu ilin əlamətdar hadisələrindən biri kimi orbitə üçüncü peykin buraxılmasını qeyd edərdim. Azərbaycan artıq beynəlxalq kosmik klubun fəal üzvüdür. Bizim artıq üç peykimiz var. Bu da bizim niyyətlərimizdən və uğurlarımızdan xəbər verir.

- **Burada birinci plana Rusiya ilə xüsusi münasibətlər çıxır. Qeyri-neft sektorunda əməkdaşlığımız prioritet olduğuna görə bu, uzunmüddətli perspektivdir. Siz bu il Rusiya lideri ilə altı dəfə görüşmüşünüz. Bu, onu göstərir ki, hər iki tərəf bu qarşılıqlı fəaliyyətin, bu əlaqələrin əhəmiyyətini başa düşür. Yaşıl dəhlizlərin yaradılması, o cümlədən, ilk növbədə, kiçik və orta biznes baxımından qarşılıqlı ticarət üçün məhdudiyyətlərin götürülməsi şərtləri müzakirə olunur. Əsas qərarları və zaman oriyentirlərini Siz indi nədə görürsünüz? Bu qərarlar nə vaxt qəbul olunmalıdır?**

- Bəli, siz haqlısınız. Bu il Rusiya-Azərbaycan münasibətləri çox sürətlə inkişaf edib. Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafat, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz məhrəbən qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycanca səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərini inkişafı üzrə yol xəritələri işlənilib hazırlanıb. Mən şadam ki, bu gün həm Azərbaycan, həm də Rusiya sərmayədarları ölkələrimizin iqtisadiyyatına investisiya qoyurlar. Birgə istehsalatlar yaradılması, əmtəə dövriyyəsinin artırılması üçün çox güzəştli şərait yaradılır. Rusiya bankları böyük həcmdə, yüz milyon dollarla Azərbaycanın mühüm sənaye layihələrini maliyyələşdirir. Bu, bizim münasibətlərin, həm də Azərbaycanın məhz elə ölkə olmasının göstəricisidir ki, burada banklar pul itirməkdən qorxmur. Biz həmişə öz öhdəliklərimizə görə cavab veririk.

Bu 2019-cu il üçün planları müəyyənləşdirmişdik. Lap bu yaxınlarda Moskvada Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib. Bu il həm də Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Yəni, bu da bizim əməkdaşlığımızın, Rusiyanın regionalı ilə fəal qarşılıqlı fəaliyyətin və onlarla ticarət-iqtisadi münasibətlərin qurulmasının mühüm istiqamətidir. Düşünürəm ki, ikitərəfli ticarətə bizim birgə neqliyyat təşəbbüsümüzü ciddi təkan verəcək. Şimal-Cənub layihəsi artıq reallaşır. Təkcə bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitin on dəfə artıdığını görürük, o cümlədən bizim yüköndəyənlər bu neqliyyat arteriyasından fəal istifadə edirlər. Yəni, biz öz münasibətlərimizə kompleks yanaşıırıq. Təməl bizim tarixi dostluğumuzdur. Biz bu təməl üzərində siyasi münasibətlərin



çox ciddi bazasını qurmuşuq və ticari-iqtisadi, neqliyyat, energetika sahələrində, əlbəttə ki, humanitar sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üzrə dəqiq anlaşıramız var. Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur.

- **Onları da anlamaq olar.**
- Bəli, bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir.

- **Cənab Prezident, Siz xatırladınız ki, gələn il Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edəcək. Amma axı bu imkandan Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri inkişaf etdirmək üçün də istifadə etmək olar. Bu da elə ərazidir ki, onsuz keçinmək olmur və burada münasibətləri, əlaqələri təkcə ikitərəfli əsasda deyil, həm də Avrasiya cəmiyyəti çərçivəsində möhkəmləndirmək imkanları var.**

- Bəli, sözsüz, biz bu istiqamətdə işləyirik. Deməliyəm ki, bizim Avrasiya İttifaqının üzvü olan ölkələrin mütləq əksəriyyəti ilə çox sıx dostluq, o cümlədən ticarət-iqtisadi sahədə münasibətlərimiz var. Bizim həmin ölkələrlə azad ticarət haqqında müqaviləmiş müvəddür. Əlbəttə, bizim əsas ticarət-iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır. Bizdə azad ticarət formatı da mövcuddur. Buna görə də biz əlbəttə ki, əməkdaşlıq potensialını gücləndirəcəyik. İndiki mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli xarakter daşıyır, bəzən də üçtərəfli, amma daha geniş deyil. Gələn il hadisələr necə davam edəcəyini və konkret nəticələri zaman göstərəcək. Amma əlbəttə ki, Qoşulmama Hərəkatının sədr ölkəsi kimi biz beynəlxalq arenada öz rolumuzu artıracağıq. Əlbəttə, çalışacağıq ki, ölkələr bizə necə dəstək göstərsələr, onlar da bizim tərəfimizdən eyni dəstəyi alsınlar.

- **Sizin enerji layihələrinizi və dünya bazarında enerji ambisiyalarınızı xatırlatmaya bilmərəm. Bu gün biz bir çoxları üçün nadir sayılan Rusiya-Türkiyə-Azərbaycan birliyinə və Rusiya ilə Azərbaycanın Türkiyə vasitəsilə Avropa İttifaqına qaz axınına necə yönəltmələrini müəhdidə edirik. Bizi bu məqəmdə tez-tez toqquşdurmağa, rəqiblər kimi göstərməyə çalışırlar. Tamamilə aydındır ki, bu gün biz birlikdə öz dövlətlərimizin rifahı naminə Avropa İttifaqının enerji təhlükəsizliyinə yaradırdıq. Sizin üçün bu layihələr nə deməkdir? Cənub Qaz Dəhlizinin açılması Sizin üçün nə demək idi?**

- Hesab edirəm ki, sizin səciyləndirdiyiniz bugünkü vəziyyət məhz bu cür olmalı idi. Biz uzun müddət buna doğru getmişik. Bəlkə də müxtəlif istiqamətlərdən, müxtəlif sürətlərlə, amma nəticədə məhz sizin dediyinizlə gəlib çatmışıq. Bu gün dünyanın enerji xəritəsində bir növə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb. Bu əməkdaşlığın həm ikitərəfli, həm də üçtərəfli planda böyük perspektivləri var.

Biz enerji layihələrimizi hələ 2000-ci ilin əvvəllərində neft-qaz kəmərlərinin tikintisi ilə həyata keçirməyə başlamışdıq. Çünki dünya bazarlarına çıxmaq üçün biz mütləq infrastruktur qurmalı

idik. Bizim açıq okeana çıxmaq imkanımız yoxdur. Rusiya nisbətən yaxın vaxtlarda bu istiqamətdə addımlar atıb. Hərçənd biz xatırlayırıq ki, xeyli illər əvvəl "mavi axın" layihəsi gerçəkləşdirilmişdi. Bu barədə indi bir az unudublar. Amma axı bu da Rusiyadan Türkiyəyə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsi idi. Yəni, prinsipcə, bu il "Türk axını"nın dəniz fəzasının açılmasında yeni heç nə yoxdur. Sadəcə, Rusiya ilə Türkiyənin yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyəti bu layihənin reallaşmasına, yaxud da gerçəkləşməsinə sürətləndirməyə imkan verib. Buna görə də biz Rusiya və Türkiyənin dostları kimi bu layihəni alqışladıq və həmin layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik.

"Cənub Qaz Dəhlizi" layihəsinə gəlincə, bu ilin mayında həmin layihə rəsmən işə düşüb. Bu, özündə dörd mühüm müstəqil layihəni birləşdirən layihədir. Bu, iri "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi və integrasiya olunmuş üç qaz kəmərinin tikintisidir. Bu gün bu layihənin dörd segmentindən dördü artıq reallaşdı və mayda Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin açılışı oldu. Beləliklə, biz Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql edəcəyik. Bu da bizim siyasətimizin davamıdır, çünki hələ 2007-ci ildə biz Bakıdan Türkiyənin Ərzurum şəhərinə qədər qaz kəməri açmışıq və Türkiyə bazarına qaz ixracatçıyıyıq. Cənub Qaz Dəhlizi bizi Türkiyə bazarına qazın ixracını iki dəfə artırımağa, eləcə də Türkiyənin ətrafındakı ölkələrin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu, bizə böyük qaz potensialımızı reallaşdırmaq imkanı verəcək, xəzinəmizə milyardlarla dollar gətirəcək. Bu, artıq on minlərlə iş yeri yaradıb və əlbəttə ki, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Azərbaycanın, Rusiyanın və Türkiyənin bu istiqamətdə səylərini birləşdirməsi bizə nəinki planlarımızı tamamilə reallaşdırmağa, maraqlarımızı təmin etməyə imkan verəcək, həm də enerji ehtiyatlarımızın və neqliyyatın inkişafı baxımından çox gözənilən siyasət deməkdir.

- **Mən dərhəl rəqiblər tərəfindən gözənilən siyasət haqqında bir neçə kəlmə deyə bilərim. Ölkə nə qədər güclü olarsa, nə qədər böyük uğurlar qazanarsa, ona bir o qədər çox təzyiq göstərilir və burada enerji nüfuzu uğrunda mübarizə göz qabağındadır. Siz Qərb ölkələri, ilk növbədə, Birləşmiş Ştatlar tərəfindən Rusiyaya məhz Avropada öz enerji planlarımıza qəzə məruz qaldığımız təzyiqə baxa bilərsiniz. Siz qoşulmağa hazırsınız, yoxsa, bunun kənar fəsadları var?**

- Məsələ ondadır ki, bizim enerji layihələrimizin inkişafı baxımından heç vaxt belə təzyiq hiss etməmişik. Mən hətta deyirdim, əksinə, Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə biz Avropa İttifaqı tərəfindən dəstək almış etmişik. Hər il Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması üzrə Məşvərət Şurası keçirilir. Bu layihədə Avropa İttifaqının üzvü olan bir neçə ölkə iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil

olunur. Biz öz enerji layihələrimizi reallaşdırırıq, çünki onlar bizə lazımdır. Çünki biz çox zəngin neft-qaz ehtiyatlarına malik ölkəyik. Biz onları satmalı, pul qazanmalıyıq. Buna görə də biz investor şirkətlər cəlb etmişik. Buna görə biz bankları cəlb etmişik. Neft-qaz kəmərləri tikirik. Təkcə Cənub Qaz Dəhlizi təxminən 40 milyard dollara başa gəlir. Bu investisiyaların böyük hissəsi borc kapitalıdır. Buna görə əlbəttə ki, beynəlxalq maliyyə təsisatları ilə fəal əməkdaşlıq həmin layihənin mühüm amili idi.

Buna görə də həmin kontekstdə enerji layihələrinin icrası baxımından biz heç bir maneə hiss etmirik. Digər tərəfdən, tamamilə haqlısınız ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var. Bizim inkişafa, apardığımız müstəqil siyasətə münasib olaraq biza təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır. Mən söhbətin əvvəlində dedim ki, bizim ölkədə - Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşıırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və ararib biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim ümumiyyətlə iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur.

- **İnsan hüquqlarının pozulmasında ittihamlar...**

- Tamamilə doğrudur.

- **Sevimli mövzudur.**

- Bəli, elədir ki, var. Həm də qəribədir ki, bizim əleyhimizə olan neqliyyat qəbul edirik. Bax, bu, necə dəyərlər, daha çox təbəssüm doğurur. Həmçinin əlbəttə, mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamı, davamlı, təhlükəsiz və sabit inkişafı biza ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır.

- **Mədəniiyyət və təhsil məkanı, o cümlədən ölkələrimiz arasında nə qədər geniş və dərin olarsa, vətəndaşlarımız nə qədər savadlı olarsa, onlar nəyin həqiqət və nəyin uydurma olduğunu bir o qədər tez və asanlıqla başa düşəcəklər. Burada mən bizim tarixi əlaqələrimizə, münasibətlərimizə toxunmaya bilmərəm. Azərbaycan o ölkədir ki, Sovet İttifaqının dağılmasından sonra artıq 27 ildir ki, rus dili özünü burada doğma hiss edir. Azərbaycan bu cür turist axını yaqın bunnunla izah olunmalıdır. Bu gün neçə məktəbdə rus dili tədris olunur? Bu gün Rusiyaya təhsil almağa gedirlər. Bizim üçün**

bu da çox vacibdir. Belə ki, bu, gələcək üçün, gələcək nəsillər üçün əlaqədir.

- Bu gün Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var. Üç mindən çox məktəbdə isə rus dili tədris olunur. Müqayisə üçün deyə bilərim ki, ölkədə cəmi 4,5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir. Mən tez-tez, xüsusən yeni dərs il ərəfində məktəblərdə oluram. Görürəm ki, rus dilində yeni bşöblər yaradılır və buna ehtiyac var. Əlbəttə, ölkənin hər bir vətəndaşı, ilk növbədə, öz dövlət dilini bilməlidir. Bu cəhətdən bizim Azərbaycanda problem yoxdur. Dövlət dili Azərbaycan dilidir və bütün kargüzərlik işləri Azərbaycan dilində aparılır. Belə də olmalıdır. Amma rus dilini bilmək həm tələbatdır, həm də bizim tarixi əlaqələrimizə hörmət əlamətidir. Bu gün mən görürəm ki, buna cəmiyyətdə necə tələbat var. Çünki siz tamamilə haqlısınız, buraya gələn milyona yaxın rusiyalı, fikrimcə, ilk növbədə, ona görə buraya gəlir ki, özlərini rahat mühitdə hiss edirlər. Bu da çox vacibdir. Buna görə də bizim rus dilini qorumaq, onun inkişafı üçün daha yaxşı şərait yaratmaq siyasətimiz tamamilə düzgündür və bunun müsbət nəticələrini görürük. Rus dilinə hörmət etməklə biz öz dilimizə qətiyyən xələl getmirik. Bu, sadəcə, mümkün deyil. Hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafı dünyaya, ilk növbədə, öz qonşularına açıq olmaqla milli maraqlarını, identikliyini qorumağın nümunəsidir. Biz son illərdə Rusiyanın iki aparıcı il məktəbinin - Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını da yaratmışıq. Həmin filiallarda da tədrisi Rusiyadan olan müəllimlər rus dilində aparılır. Buna görə də mədəni-humanitar saha, təhsil sahəsi elə bir sahədir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dəstəklənməsinə kömək edəcək. Siz qeyd etdiniz ki, Sovet İttifaqının dağılmasından 27 il ötüb və yeni nəsil yetişib. Biz istəyirik ki, Azərbaycan vətəndaşları rus dilini də, ingilis dilini də və əlbəttə, ilk növbədə, öz ana dilini bilsinlər. Mümkün qədər çox dil bilsinlər və tərcüməçisiz rahat söhbət edə bilsinlər.

- **Rus dili beynəlxalq ünsiyyət dilidir. Biz burada rus dili haqqında məhz bu kontekstdə danışırıq. Amma bir daha qeyd edim ki, əgər gələcək nəsillər əcdadları tərəfindən yaradılan tərəfdaşlığı bilsələr və qiymətləndirsələr, onda bu gün Sizinlə apardığımız müzakirələrin, görüşlərimizin işlərin hədəf olmadığı sübut ediləcək. Cənab Prezident, Siz 2019-cu ildən nə gözləyirsiniz? Hansı hadisələrin Azərbaycanın həyatında, bizim ölkələrin həyatında mühüm rol oynayacağını güman edirsiniz? Nəyi həll etmək istərdiniz?**

- Mən əminəm ki, 2019-cu ildə ölkəmiz daha da inkişaf edəcək. Həyata keçirdiyimiz islahatların artıq xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək. Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar

reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosializməməlidir. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək. Biz gələn il məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzil, Ermənistanla Azərbaycan arasında müharibə zamanı həlak olanların ailələri üçün 800-dən çox mənzil istifadəyə verməyi də nəzərdə tutmuşuq. Yəni, bizim iqtisadiyyatımızın sosial yönümü çox əhəmiyyətli olacaq.

Düşünürəm ki, 2019-cu ildə Azərbaycanı beynəlxalq neqliyyat mərkəzinə çevirmək üçün də mühüm addımlar atılacaq. Bu gün Şimal-Cənub və Şərq-Qərb layihələri Azərbaycanı keçir. Biz yeganə ölkəyik ki, bu layihələrin hər ikisində iştirak edirik. Bu layihələrə qoşulan ölkələrin sayı isə ildən-ile artır. Biz Azərbaycanda ən müasir neqliyyat infrastrukturunu - dəmir yolu, dəniz daşımaları, aviadaşımalar, 6 beynəlxalq aeroport, avtomobil yolları yaratmışıq. Dəyə bilərim ki, Davos İqtisadi Forumunun qiymətləndirməsinə görə, avtomobil yollarının keyfiyyəti üzrə Azərbaycan dünyada 34-cü yeri tutur. Bu kifayət qədər yüksək göstərici bizim həmin layihələrə necə diqqət göstərdiyimizdən xəbər verir. Əlbəttə, biz Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada fəal iş aparacağıq və özv ölkələrə dəstək verəcəyik. Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq. Düşünürəm ki, bu ilin baharında Ermənistan baş verən hadisələr Ermənistan tərəfindən status-kvonun saxlanması siyasətinin perspektivizliyinin əyani göstəricisidir. Biz bu illər ərzində çox böyük inkişaf yolu keçmişik və Azərbaycanla Ermənistan arasında iqtisadi potensialın və bütün digər komponentlərin balansını artıq çoxdan pozulub. Düşünürəm ki, bizim iqtisadiyyatımızı, enerji, neqliyyat layihələrinin potensialını gücləndirmək üzrə siyasətimiz müəyyən dərəcədə Ermənistanda baş verənlərə səbəb olub. Erməni cəmiyyətini narahat edən bütün digər məsələlərə yanaşı, bu ilin baharında baş vermiş hadisələrin amillərindən biri Ermənistanın düşdüyü və ya özünü yuvarlatdığı ağır sosial-iqtisadi vəziyyət olub. Bu isə mən qəti əminəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsində baş verib. Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətinə, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlanıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq.

Yəni, biz öz siyasətimizin nəticələrini görürük. Biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağıq təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib. Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə dəyərlər, vaxt göstərir. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir.

- **Strateji hövşələ, dözümlü, səbir və öz inkişafına diqqət Azərbaycanın 2019-cu ildəki seçimidir.**

- Tamamilə doğrudur. Siz bizim planlaşdırdığımızı və etdiklərimizi çox dəqiq ifadə etdiniz.

- **Mən Sizə uğurlar arzulayıram. Bu müsahibə üçün çox sağ olun. Sizə rifah arzulayıram.**

- Sağ olun. Sizi görməyə həmişə şadam. Yəni il ərəfində fürsətdən istifadə edərək, yeni ildə rusiyalılara ən xoş arzularımı çatdırıram, sülh, uğur və xoşbəxtlik diləyirəm.

- **Sağ olun!**

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib



(əvvəli 2-ci səhifədə)

Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan "Radar" quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə "Nömrətanıma", gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən "infraqırmızı" görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir.



AZƏRTAC

Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində ötürülür.

Məlumat verildi ki, Post Patrul Xidməti üçün isə "Mercedes Citan" markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan "Khazar" LD avtomobilləri də alınıb.

Qeyd edək ki, yeni tədris korpusunun inşası zamanı ərazidə təntənəli mərasimlər üçün 140 nəfərlik tribuna yenidən qurulub, geniş abadlıq-quruculuq işləri görüldü. Burada görülmüş işlər bir daha sübut edir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanları üçün yüksək ixtisaslı kadrlar hazırlayan Polis Akademiyasının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində son illərdə mühüm islahatlar aparılır və bu sahədə iş davamlı xarakter alıb.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Doğum gününüzün münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Eləcə də qarşıdakı Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərimi qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram.

Sizin rəhbərliyinizlə məqsədyönlü, ardıcıl və düzgün qurulmuş fəaliyyət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmış, siyasi, sosial-iqtisadi və mədəni sahələrdə möhtəşəm uğurlar qazanılmışdır. Ölkədə müxtəlif irimiqyaslı beynəlxalq layihələrin və tədbirlərin həyata keçirilməsi ənənə halını almış, dayanıqlı inkişafın nümunəvi Azərbaycan modeli formalaşmışdır.

Bu il yaradılmasının 10-cu ildönümünü qeyd etdiyimiz Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı ifadə edirəm. Əminliklə qeyd etmək istədim ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz türkdilli ölkələr arasında inkişaf etməkdə olan əməkdaşlığa mühüm töhfəsinə verməkdə davam edəcəkdir.

Yüksək hörmət və ehtiramla,

Altınbek MAMAYUSUPOV
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu!

Sizi doğum gününüzün münasibətilə ürəkdən təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz ən yüksək qiymətə layiqdir. Siz öz işinizdə yalnız müstəqil Azərbaycanın mənafeələrini əsas götürürsünüz. Siz dövlətçiliyi möhkəmləndirir, ölkənizdə iqtisadi artım üzərində çalışır, innovasiyalı inkişafı təmin edirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan regionda sabitliyə və sülhün möhkəmlənməsinə sanballı töhfə verir.

Ukrayna ilə Azərbaycan arasında çoxillik dostluğa və münasibətlərin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Leonid KUÇMA
1994-2005-ci illərdə Ukrayna Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüzün münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda durmadan irəliləyir, ən mühüm beynəlxalq və regional məsələlərin həllində getdikcə daha fəal rol oynayır. Siz dövlət başçısı kimi yüksək vəzifədə fəaliyyətiniz illərində ölkə vətəndaşlarının hörmətini və etimadını qazanmışsınız.

İcazə verin, Sizə səmimi qəlbədən möhkəm cansağlığı, firavanlıq, mənəvi harmoniya, nəzərdə tutduğunuz bütün planların reallaşmasını, səmərəli və məhsuldar işləməyinizi, Azərbaycan Respublikasının tərəqqisi və Azərbaycan xalqının rifahı, habelə ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə yeni layihələr və uğurlu təşəbbüslər diləyim.

Qoy həmişə Sizi yaxınlığınızın sevgisi və qayğısı, sədaqətli dostlar və həmməsləkləriniz əhatə etsin.

Hörmətlə,

Ruslan EDELGERİYEV
Rusiya Federasiyası Prezidentinin müşaviri, RF Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin bəyanatı

Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşekillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair

dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident! Əzizim İlham!

Doğum gününüzün münasibətilə Sizi böyük məmnuniyyətlə təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifəsinizin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Dost Azərbaycanın tərəqqisinin təmin edilməsində və nüfuzunun artmasında xidmətləriniz əvəzsizdir və daim hörmətə layiqdir. Çox dəyərli atanızın yolunu davam etdirərək beynəlxalq aləmdə dövlətinizin nüfuzunun yüksəlməsi ilə və bir çox sahələrdə digərləri

üçün örnek olacaq nailiyyətlərlə iftixar duya bilərsiniz.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında çox sıx əlaqələrin yaradılmasındakı ciddi töhfələrinizə görə Sizə təşəkkür edirəm. Dövlətlərarası dostluğumuz naminə əməkdaşlıq etmək imkanından çox məmnunam. Bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminəm.

Yüksək ehtiramla,

Filip VUYANOVİÇ
2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu! Doğum gününüzün münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz müdrik və məsuliyyətli, öz vətəndaşlarının firavanlığının qeydində daim qalan, Xəzər regionunda sabitliyin qarantı kimi çıxış edən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrin strateji inkişafını hədəf seçmiş rəhbər kimi haqlı

olaraq yüksək nüfuz və hörmət qazanmışsınız.

Sizə möhkəm cansağlığı, uğurlar, dost Azərbaycan xalqının firavanlığı naminə yeni zəfərlər arzulayıram.

Hörmətlə,

Maqomedşalam MAQOMEDOV
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini

Kolumbiya parlamenti Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edir

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

Qətnamədə Kolumbiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır. Kolumbiya tərəfi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalından, habelə Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalmasından narahatlığını qeyd edir. Qətnamədə Ermənistanın təcavüzkarlıq siyasəti pislənir və dünya ictimaiyyəti bu hadisələri insanlığa qarşı cinayət kimi qiymətləndirməyə çağırılır.

Həmçinin Azərbaycan torpaqlarının indiyədək işğal altında qaldığına



və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfünü vurğulanır. Kolumbiya münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, qəbul olunmuş beynəlxalq hüquqi sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz doğma torpaqlarına dərhal qayıtması üçün şəraitin yaradılması tələb edilir.

Kolumbiya parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökumətinin və xalqının ölkənin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.

Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edərim.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını, nəzərdə tutulmuş investisiya və infrastruktur layihələrinin, o cümlədən Rusiya ilə ikitərəfli strateji tərəfdaşlığa və ölkələrimizin regionları arasında möhkəmlənən qarşılıqlı əlaqələrə əsaslanmaqla, səmərəli reallaşmasını arzu edirəm.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Andrey BOÇAROV
*Rusiya Federasiyasının
Volqoqrad vilayətinin qubernatoru*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün planlarınızın həyata keçməsi üçün uzun ömür, tükenməz enerji, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Aleksandr JİLKİN
*Rusiya Federasiyasının Həştərxan vilayətinin
səbiq qubernatoru*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbədən böyük nailiyyətlər, ölkənin və bütün Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirik.

Hörmətlə,

Aleksey MİLLER
*Rusiyanın “Qazprom” Publik Səhmdar
Cəmiyyətinin İdarə Heyətinin sədri*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz, görkəmli siyasi xadim, haqlı olaraq dünya siyasi elitasının ən parlaq nümayəndələrindən birisiniz. Siz bütün enerjijnizi geosiyasi məkanda dövlətinizin mənafeələrinin qorunmasına, respublikanın bütün vətəndaşları üçün mənaəviyyatın və sosial sabitliyin inkişafına sərf edirsiniz.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi firavanlıq yolunu davam etdirəcək, vətəndaşların rifahının durmadan artmasını bütün dünyaya göstərəcək.

Sizə səmimi qəlbədən Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə yeni zəfərlər, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Hörmətlə,

Mixail QUTSERİYEV
*“Russneft” Neft-Qaz Şirkəti Publik Səhmdar
Cəmiyyətinin Direktorlar Şurasının sədri*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi bütün atıcılar adından təbrik edirəm.

Bizim idman növünün inkişafına verdiyiniz diqqəti yüksək qiymətləndiririk. 2018-ci il yarışlarında Azərbaycan atıcılarının göstərdiyi nəticələr onların aşkar irəliləməsinə və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziyalar qazanmaqda yaxşı perspektivləri olduğuna dəlalət edir.

İcazə verin, Sizə gözəl respublikanızın durmadan irəliləməsi üçün zəruri olan cansağlığı, qüvvət və enerji diləyim.

Hörmətlə,

Vladimir LİSİN
*Beynəlxalq İdman Atıcılığı
Federasiyasının prezidenti*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz müasir Azərbaycanın qurucususunuz. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada daha layiqli və hörmətli yer tutur. Siz mədəniyyətin, elmin və təhsilin qorunub saxlanması və inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan planların həyata keçirilməsində böyük rol oynayırırsınız.

Sizə səmimi qəlbədən möhkəm cansağlığı, tükenməz nikbinlik, Rusiya və Azərbaycan xalqları arasında qırılmaz əlaqələrin daha da möhkəmlənməsi, müasir Azərbaycanın tərəqqisi naminə düşündüyünüz bütün möhtəşəm planların uğurla həyata keçirilməsi üçün quruculuq enerjisi diləyirik.

Səmimi hörmətlə,

Sergey MİXAYLOV
*İTAR-TASS-ın baş direktoru,
Mixail QUSMAN
İTAR-TASS-ın baş direktorunun birinci müavini*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz görkəmli dövlət xadimi olaraq doğum gününüzü yaradıcı və mədəni qüvvələrinizin çiçəkləndiyi dövrdə qarşılayırsınız. Sizin insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, cəmiyyətin mədəni, sosial, mədəni və iqtisadi tərəqqisinə, elmə, təhsilə və səhiyyəyə töhfəniz həqiqətən heyranlıq doğurur.

Sizə uğurlar, cansağlığı və nəcib niyyətlərinizin həyata keçməsi üçün tükenməz enerji arzulayıram. Sizə və yaxınlarınıza, Sizin böyük ölkənizə xoşbəxtlik, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

Pyotr QLIBOÇKO
*İ.M.Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin rektoru*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın işğaldan azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız səmərəli müasir daxili və xarici siyasəti dəstəkləyir, Avropa-dünya məkanında təbliğ edirik.

Müstəqil Azərbaycan Respublikasının tərəqqisi və sivil ölkələr sırasında inkişaf etməsi üçün gördüyünüz işləri həmişə yüksək qiymətləndirmişik, bu gün də qiymətləndiririk.

Çex Respublikasının nüfuzlu ziyalılarını, elm xadimlərini, soydaşlarımız olan tələbələr, iş adamlarını öz tərkibindən birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından zati-aliləri, Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.

Arzu edirik ki, həyatınızın hər anı Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar gətirsin. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

Professor Azər KƏRİMOV
*Çexiya-Azərbaycan Elm və Mədəniyyət
Mərkəzinin sədri,
Professorlar İvan MEZNIK, Jirek VANEK,
dosentlər Frantisek CAPKA, Jiri DUSEK,
Jiri PODLUSKI,
Münasib QURBANOV, Tomas GERMAK,
Oldriç SAŠINKA və başqaları*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin Sizi həyatınızda əlamətdar hadisə - doğum gününüz münasibətilə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan səmimi qəlbədən təbrik edim.

Siz respublikaya rəhbərlik edən gündən İslamın sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas tutaraq, Azərbaycan xalqının rifahı naminə əzmli çalışırırsınız. Siz yorulmaq bilmədən işləyərək özünüzü Azərbaycanın taleyi üçün çox böyük məsuliyyət hiss edən müdrik, qətiyyətli, insanların qayğısına qalan dövlət xadimi kimi göstərə bilmişiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğurun və millətlərarası sülhün nümunəsi olmaqla bərabər, həm də Sizin səyləriniz sayəsində öz qədim qaynaqlarına qayıdır və özünün əvvəlki tarixi möhtəşəmliyini dirgəldir.

Sizin şəərəfli əməyinizə, səxavətli və həssas qəlbinizə görə minnətdarlıq və təşəkkür sözlərimi qəbul edin. Qoy ömrünüzün hər günü sülh, harmoniya və məhəbbətlə dolu olsun!

Sizə çətin işinizdə güc, gümrahlıq, enerji, müdriklik və səbir diləyirik. Allah Sizin bütün xeyirxah işlerinizi, səmimi dualarınızı və ibadətinizi qəbul etsin!

Dərin hörmətlə və ömrünüzdə dualarla,

Albir KRQANOV
*Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi,
Rusiya Federasiyası İctimai Palatasının üzvü*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz yerinə yetirməyiniz Vətənə layiqli xidmət nümunəsidir.

Azərbaycan xalqı Sizi dövlət başçısı vəzifəsinə seçməklə Sizə öz etimadını və ölkənin inkişaf etdirilməsi, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın firavanlığı və rifahının yüksəlməsi üzrə Sizin siyasətinizi hərtərəfli dəstəklədiyini nümayiş etdirib. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçı-

lıq yolunun layiqli davamçısısınız.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr gündən-günə genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəninizi kimi öz tarixi Vətənimlə qürur duyur, onu əziz tuturam. Bakıda bir çox beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına dəlalət edir.

Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – zəngin təcrübəni

müdrliklik və həyat bilgisi ilə əhəngdar şəkildə əlaqələndir, çox iş görüldü, gələcək üçün çoxlu yeni planlar var.

Qoy enerji, gümrahlıq və mədəni güc Sizin etibarlı tərəfdaşlarınız olsun! Sizə cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzulayıram.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Həsən MİRZƏYEV
*Beynəlxalq Rusdilli Vəkillər
Assosiasiyasının prezidenti,
Rusiya Vəkillər Gildiyasının
prezidenti, Rusiya Federasiyasının
Əməkdar hüquqşünası, hüquq
elmləri doktoru, professor*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Avropa yəhudiləri icması adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Yəhudilərin inancına görə, doğum günü elə bir gündür Tanrı həmin gündə qərara gəlir ki, dünya Sizsiz mövcud ola bilməz.

Ölkəmizdə yaşayan bütün xalqlar kimi, biz - Azərbaycan yəhudiləri də respublikamızın yalnız Sizin müdrik rəhbərliyiniz sayəsində inkişaf və tərəqqi etdiyinin şahidiyik.

Biz böyük sevinc hissi ilə Sizə möhkəm cansağlığı,

uzun ömür və hamımıza doğma olan Azərbaycanın rifahı naminə səmərəli fəaliyyət arzu edirik.

Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Aleksandr ŞAROVSKI
Avropa yəhudilərinin Bakı dini icmasının sədri
Yevgeni BRENNEYSIN
*Avropa yəhudilərinin Bakı dini icması sədrinin
müavini*
Şneor SEQAL
Avropa yəhudilərinin Bakı dini icmasının baş rəvvini

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür və ölkənin, bütün dünyanın rifahı naminə məsul vəzifənizdə uğurlar diləyirik.

Dərin hörmətlə,

II İLİYA

*Bütün Gürcüstanın Katolikos-patriarxi,
Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda,
Suxumi və Abxaziya mitropoliti*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, işinizdə uğurlar və firavanlıq arzu edirəm.

Dağıstan Respublikasında Azərbaycanın on mənə yaxın vətəndaş müvəqqəti yaşayır və işləyir. Dağıstan rəhbərliyi Azərbaycan Respublikasının rəhbərliyi ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayır və fəal dəstəkləyir.

Biz, qonşu və qardaş Dağıstan Respublikasında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları öz vətənimizlə fəxr edirik. Sizin seçdiyiniz siyasi fəaliyyət xətti həm Azərbaycanda, həm də onun hüddullarından kənarda bizim vətəndaşların həyatının daim yaxşılaşdırılmasına yönəlib. Qonşu dövlətin vətəndaşlarından bizim vətənimiz və onun rəhbərliyi barədə ən xoş və səmimi sözlər eşitmək bizim üçün çox xoşdur, bu sözlər bizi daha sıx birləşdirir.

“Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” Dağıstan rəhbərliyinin dəstəyi ilə altı ildir ki, hər il Azərbaycanın dövlət və xalq bayramlarını, o cümlədən Novruz bayramını, Azərbaycan Respublikası Günü, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğum gününü qeyd edir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti Azərbaycan vətəndaşlarının həyat fəaliyyətinin müxtəlif sahələrində, miqrasiya siyasəti məsələlərində onları dəstəkləyir, qonşu respublikanın ərazisində azərbaycanlıların rahat yaşamaqları üçün onların milli mədəniyyətinin, ənənələrinin, adətlərinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə yönəlmiş tədbirlər keçirir.

Mahaçqala şəhəri azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti iki qardaş respublikanın xalqları arasında millətlərarası və mədəni münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə defələrlə Dağıstan rəhbərliyi tərəfindən fəxri fərmanlara və təşəkkürnamələrə layiq görüldü, 2018-ci il martın 21-də Novruz bayramına həsr edilmiş tədbirdə Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin rəhbərliyi tərəfindən “Millətlərarası sülhün və həmrəyliyin möhkəmləndirilməsinə görə” Fəxri nişanı ilə təltif edildi.

Səmərəli işinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edirik. Biz bilirik ki, Sizin sayenizdə bizim ümumi evimiz, bənzərsiz və sevimli Azərbaycan daha da inkişaf edəcək və çiçəklənəcək.

Hörmətlə,

Rakif ƏZİZOV
*Mahaçqala şəhəri Azərbaycanlılarının
yerli milli-mədəni muxtariyyətinin sədri,
Dağıstan Respublikasının rəhbəri yanında
millətlərarası münasibətlər surasının üzvü*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Özbəkistanda yaşayan azərbaycanlılar Sizi doğum gününüz münasibətilə səmimi qəlbədən təbrik edir. Sizin uzun illər apardığınız uğurlu daxili və xarici siyasət nəinki Azərbaycanın iqtisadi, mədəni, mədəni inkişafında, eləcə də dünyada yaşayan azərbaycanlıların həyatında müsbət səmərə vermişdir. Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatımız Azərbaycanla bağlı keçirdiyi tədbirlərə digər çoxsaylı xalqların nümayəndələrini dəvət edir və böyük məmnuniyyətlə tarixi Vətənimizdə apardığınız islahatlar haqqında geniş məlumatlar verir.

Dünya birliyinin ən nüfuzlu təşkilatlarına məlumdur ki, Sizin həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycanımız beynəlxalq miqyasda sülhsevər, xalqına əmin-amanlıq gətirən ölkə kimi qəbul edilir. Siz Azərbaycanı onunla əməkdaşlıq etmək istəyən ölkələrə etibarlı dost və tərəfdaş kimi tanıtmısınız. Hətta MDB ölkələrinin bəzi rəhbərlərinin bunu açıq etiraf etməsi Sizə dərin hörmət və minnətdarlığın ifadəsidir.

Özbəkistanda yaşayan azərbaycanlılar Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu islahatları rəğbətlə qarşılayır, Azərbaycanla nəfəs alır, diaspor təşkilatlarına göstərdiyiniz diqqəti hər zaman hiss edirik.

Onu da xüsusi qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi dünyadakı diaspor təşkilatlarımızla çoxsaylı görüşlər keçirir və bu da bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, icazə verin Sizi əmin edək ki, bütün dünya azərbaycanlıları kimi, Özbəkistanda yaşayan diaspor üzvləri də Sizi və Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq miqyasdakı mövqeyini birmənalı şəkildə dəstəkləyəcək.

Sizi bir daha səmimi qəlbədən təbrik edir, Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın inkişafı, azərbaycanlıların rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirik.

Firdovsi HÜSEYNOV
*Özbəkistandakı Respublika Azərbaycan Milli
Mədəniyyət Mərkəzinin sədri*

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Nobel Ailəsi Cəmiyyətinin tərəfdaşları adından və şəxsən öz adından Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Son 15 ildə Azərbaycan Sizin müdrik rəhbərliyinizlə çox böyük nailiyyətlər əldə edib və həm regional, həm də beynəlxalq münasibətlər sisteminə mühüm rol oynayan müasir, demokratik və güclü sivil dövlətə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz bir hissəsi və dünyanın ən etibarlı enerji tədarükçülərindən biri hesab edilir.

İstər dünyada, istərsə də Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz davamlı və tükənməz dəstəyə görə Sizə çox minnətdarıq. Nobel qardaşlarının Azərbaycanda çox zəngin və böyük irsi vardır. Bu yaxınlarda Sizin böyük dəstəyinizlə "Emmanuel Nobel Neft Mükafatı"nın bərpa edilməsi ilə bağlı yeni layihənin həyata keçirilməsinə başladığ. Əminik ki, biz strateji tərəfdaşımız olan Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə birlikdə bu unikal beynəlxalq layihəni reallaşdıracaq və Azərbaycanın Avrasiyanın

sürətlə inkişaf edən uğurlu ölkəsi kimi müsbət imicini dünyada daha da möhkəmləndirəcəyik.

Cənab Prezident, Siz daim bizim yekdilliklə və səmimi qəlbdən dəstəklədiyimiz əziz Prezidentimizsiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük nailiyyətlər, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzu edirik.

Yaşasın möhtərəm cənab Prezidentimiz!

Dərin hörmətlə,

Toğrul BAĞIROV
Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin global enerji üzrə aparıcı eksperti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Doğum gününüz münasibətilə şirkətimizin hər bir əməkdaşı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Sizə uzun ömür, möhkəm cansağlığı, sevinc və firavanlıq dolu həyat arzu edirəm. Azərbaycan Respublikasının rəhbəri olaraq həyata keçirdiyiniz uğurlu fəaliyyət, daxili və

xarici siyasətdə əldə etdiyiniz misilsiz nailiyyətlər ölkənin hər bir vətəndaşı üçün fəxr mənbəyidir. Bu əlamətdar gündə Sizə və Sizin başçılığınız altında dövlətimizə yeni yüksəlişlər, yeni müvəffəqiyyətlər diləyirəm.

Bu xüsusi tarixin verdiyi fürsətdən istifadə edərək, ali dövləti vəzifədə xalqın etimadını layiqincə doğrultduğunuza, ölkədə sahibkar-

lığa, sosial rifaha, iqtisadi tərəqqiyə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirir, Sizin şəxsinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Hörmətlə,

Mübariz MƏNSİMOV
“PALMALI” Şirkətlər Qrupunun prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Doğum gününüz münasibətilə 30 dövlətin işgüzar dairələrinə aid təşkilatları birləşdirən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.

Sizin üçün bu əlamətdar gündə Sizə səmimi qəlbən firavanlıq, əla

əhval-ruhiyyə və nikbinlik arzu edirik. Siz öz insani və işgüzar keyfiyyətləriniz sayəsində haqlı olaraq Sizi tanıyan insanların hörmətini qazanmışınız. İşləriniz həmişə uğurlu olsun. Sizə xoşbəxtlik, tükənməz yaradıcılıq qüvvəsi, möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı və beynəlxalq birlik naminə çoxşaxəli fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq.

Qoy dostlarınızın və doğmalarınızın dəstəyi bütün maneələri aradan qaldırmaqda Sizə kömək etsin, hər yeni gün Sizə sevinc gətirsin!
Dərin hörmətlə,

Vasili TARLEV
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının sədri, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Yaxşı Prezident olmaq hər kəsə nəsib olmur, lakin qüdrətli Azərbaycanın Sizin sarıdan bəxti çox gətirib. Öz işinin peşəkari olmaq əsl istedad tələb edir. Biz, Rusiyada yaşayan bütün azərbaycanlılar Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Həmişə bu cür diqqətli, həyatsevər, kreativ, nəzakətli, məqsədyönlü, bütün vəziyyətlərdə iki addım irəlini görməyi bacaran insan kimi qalmağınızı arzu edirik. Biz Sizə quruculuq uğurları, ailə səadəti və adi insan xoşbəxtliyi arzu edirik. Qoy şəxsi həyatınız Sizi işinizdə yeni zəfərlərə ruhlandırınsın, işiniz

isə Azərbaycanda rifaha və rahat güzəranı stimül yaratsın! Mən öz ölkəmlə və öz Prezidentimlə fəxr edirəm!
Dərin hörmətlə,

Yaqub ZEYNALOV
Kazan şəhərindən “Adalat Farm” MMC-nin baş direktoru

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Sizin sayənizdə Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və mədəni münasibətlər elə bir həddə çatıb ki, bu, qonşu dövlət müstəvisindən çıxaraq iki dost dövlətin, iki qardaş xalqın rəmzinə çevrilib. Ulu öndərin apardığı uğurlu xarici siyasətin davamı kimi bu gün soydaşlarımızza göstərdiyiniz böyük diqqət və qayğı hər gün daha geniş vüsət almaqdadır. Biz inanırıq ki, bundan sonra da ümummilli liderimizin varisi olaraq bütün sahələrdə soydaşlarımıza məxsusi qayğı ilə yanaşacaq, iki dövlətin hərtərəfli

inkışafında cəhdiniz zəhmətin bol-bol uğurlarının şahidi olacağıq. Əminlik hissi ilə deyə bilərəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolunda qətiyyətlə irəliləyir və yaxın zamanda ərazi bütövlüyünə nail olacaqdır. Böyük siyasi xadim Heydər Əliyev uzaqgörənliklə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü yaratdığı kimi, möhtərəm İlham Əliyev də işğal olunmuş torpaqları azad edib yeni səhifə açacaq və Azərbaycanın bütövlüyü gününü bizlərə yaşadacaqdır.

Gürcüstanda yaşayan soydaşlarımız adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də Sizə səmimi qəlbən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsinə və xalqımıza firavanlıq diləyirəm.

Hörmətlə,

Azər SÜLEYMANOV
Gürcüstan parlamentinin deputatı

İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər mənə olduqca kədərliyə gətirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin

hüznə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2018-ci il

E.Ə.Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan memarlığı sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə

“Şərəf” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

1-ci dərəcəli “Əmək” ordeni ilə
Hüseynov İsgəndər Rəşid oğlu
Nəbiyev Əlizamin Mirzəli oğlu
Şirəliyev Mübariz Məmmədli oğlu
Vəliyev Fazil Adil oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Fərman Muxtar oğlu
Aslanov Namiq Nəriman oğlu
Bağırova Ağgöl Busad qızı
Cəfərov Sahib Calal oğlu
Dadaşov İlqar Fərid oğlu
Məlikov Soltanpaşa Əziz oğlu
Məmmədov Əhmədəğa Astan oğlu
Mustafayev Əlövsət Əmir oğlu
Nərimanov Elman Əkbər oğlu
Orucov Babək Nəcəfqulu oğlu
Orucov Valeh Qəşəm oğlu
Vəliyev Bəydabə Eldar oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə
Abdullayev Təhər Vəzir oğlu
Cumayev İmran Ələkbər oğlu
Əzimov Sadıx Bəhlul oğlu
Hüseynov Tələh Nuraiddin oğlu
Quliyev Elxan Piri oğlu
Məmmədov Fərhad Əli oğlu
Məmmədov Məmmədşah Saleh oğlu
Yusifov Anar Müzəffər oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə

sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Bünyatov Yunis Heydər oğlu

“Əməkdar jurnalist”

Cəfərov Pərviz Əziz oğlu.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirli-

yin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdullayeva Rəna Ramiz qızı
Əhmədov Nizami İbrahim oğlu
Əliyev Hidayət Məcid oğlu
Əsgərova Gülbahar Zəkəriyyə qızı
Əzizov Bəxtiyar Əskər oğlu
Həşimova Gülnarə İbrahim qızı
Xəlilova Minayə İbrahim qızı
İsgəndərova Xanım Kazım qızı

Məmmədov Məmməd Kərəm oğlu
Mirzəyeva Dürdanə Fərhad qızı
Nəcəfov Bayram Həsən oğlu
Nuriyeva Minayə Mikayıl qızı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə qərara alıram:

1. Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması

məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Programında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40,0 (qırx)

milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 13; 2016, № 7, maddə 1262; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə

məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın 24-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. Üçüncü abzasdan “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmiş dövlət sirri təşkil edən məlumatlar siyahısının müvafiq bəndinə istinadla birgə” sözləri çıxarılsın.
2. Dördüncü abzasda “qara-

lamanın nömrəsi,” sözlərindən sonra “təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatlar siyahısının müvafiq bəndinə istinadla məxfiləşdirilməsinin əsası,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il

Milli Məclisin nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb

□ **Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.**


Dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmini salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Xalqlarımızın tarixdə yaratdıqları dövlətlər də bir-biri ilə dost münasibətdə, xoş qonşuluq əlaqələrində olublar. Sevindirici haldır ki, əsrlərboyu mövcud olan yaxşı münasibətlər bu gün də davam edir. Bu gün ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələr inkişaf mərhələsinə yaşayır.

Oqtay Əsədov bildirib ki, Azərbaycan və İran prezidentləri arasında 12 dəfə görüş baş tutub. Bu rəqəm özlüyündə münasibətlərimizin çatdığı yüksək səviyyənin göstəricisidir. Azərbaycan ilə İran arasında 2014-cü ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişafına xüsusi töhfə verib. Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda üçtərəfli görüşləri regionda sabitliyin davamlı olmasında əhəmiyyətli rol oynayıb.

Diqqətə çatdırılıb ki, bu gün qarşılıqlı əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında 186 hüquqi sənəd imzalanıb, daha 9 sənəd üzərində iş aparılır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 257,7 milyon, cari ildə isə 395 milyon ABŞ dolları həcminə yüksəlib. Ölkələrimizin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və bu potensialdan səmərəli istifadə etmək lazımdır. Son 5 ildə Azərbaycanın və İranın müxtəlif şəhərlərində hər iki ölkənin iş adamlarının iştirakı ilə 24 biznes forum keçirilib. Bu gün Azərbaycanda 732 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. Bildirilib ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunun həcmi artmaqda davam edir. Bu günə qədər



İrandan Azərbaycana təxminən 3,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

Spiker qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin də özünəməxsus rolu var. Hər iki parlamentdə yaradılan işçi qrupları intensiv görüşlər keçirərək əlaqələrin inkişafı haqqında müzakirələr aparırlar. Qanunverici orqanlar arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Tərəfləri maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadiləsi qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İran beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İranın beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildiren Azərbaycan parlamentinin sədri iki dövlət arasındakı xoş münasibətlərin gələcəkdə də davam etməsini arzulayıb.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycanın gəlmələrini İranda həmişə əziz qonaq olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, İran ilə Azərbaycan beynəlxalq iqtisadi layihələrin həyata keçməsinə də birgə fəaliyyət göstərilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Həsən Ruhani bu işdə mühüm addımlar atan Azərbaycan

Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, bu dəhliz tam formalaşdıqdan sonra Azərbaycan Fars körfəzinə, İran isə Rusiya və Avropa dövlətlərinə çıxış əldə edəcək. Artıq İran ilə Azərbaycanın dəmir yollarını birləşdirən Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu istifadəyə verilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. Hər iki dövlətin birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu da artıq işə düşüb və istehsal başlayıb. Bu layihələr xalqlarımızın mənafeyi nəzərə alınmaqla həyata keçirilib. İran hər zaman yaxın qonşuları ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İranı ortaq tarixi bağlar, mədəniyyət, din və xalqlarımızın adət-ənənələri sıx bağlayır.

Prezident Həsən Ruhani səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseynbala MİRƏLMƏV, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İranda keçmiş səfiri Bünyad Hüseynov və başqa rəsmi şəxslər iştirak ediblər.

Rəbi KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

“Heydər Əliyev. Şəxsiyyət və Zaman” əsəri Türkiyədə işıq üzü görüb

□ **Bu günlərdə ulu öndər Heydər Əliyevlə bağlı daha bir möhtəşəm əsər qardaş Türkiyədə işıq üzü görüb.**

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatı ilk dəfə olaraq “TEAS Press Yayıncılıq” tərəfindən türk dilində nəşr olunub. Üçcildliyi türk dilinə tanınmış yazar Azad Ağaoğlu tərcümə edib.

Elmira Axundova bununla bağlı AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib:

– Bilirsiniz ki, 2014-cü ildə mənim “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı yeddicildliyi çox yüksək qiymətləndirilərək dövlət mükafatına layiq görülüb. Mükafat təqdim edilərkən mən şəxsən hörmətli Prezidentimizə və dövlət nümayəndələrinə demişdim ki, bundan sonra əsas məqsədim kitabları xarici dillərə çevirərək onları dünyaya tanıtmaktır. Mən yeddicildliyi yenidən işləyərək demək olar ki, üçcildlik təze əsər yaratmışam. Sonra

müxtəlif səfirliklərə, fondlara, tanınmış insanlara üz tutmuşam. Artıq əsər Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın sayəsində işıq üzü görüb. Macarıstanın paytaxtı Budapeşt şəhərində dostum, həmkarım, Azərbaycanın Macarıstandakı səfəri Vilayət Quliyevin dəstəyi ilə macar dilində nəşr edilib. “TEAS Press” Nəşriyyat evi sayəsində ingilis dilində işıq üzü görmüş kitabları isə Londonda Britaniya parlamentində təqdim etmişəm. İndi gördüyünüz kimi, yenə də “TEAS Press” Nəşriyyat evi tərəfindən bu kitablar Türkiyədə çox nəfis şəkildə türk dilində çap olunub.

Bu hadisə məni artıq dərəcədə sevindirdi, çünki dahi Heydər Əliyev haqqında belə geniş formatda, belə dolğun məzmununda kitab qardaş Türkiyədə ilk dəfə olaraq



nəşr edilib. İnanıram ki, bu kitablar sayəsində Türkiyə cəmiyyətinin tanınmış simaları Heydər Əliyev kimi dahi siyasətçinin fəaliyyətini, müstəqil Azərbaycan uğrunda çoxillik gərgin mübarizəsini, onun heyratamiz şəxsi keyfiyyətlərini və bir çox digər maraqlı məqamları dərinlən öyrənməyə imkan tapacaqlar. İstərdim ki, bu kitab Türkiyədə geniş yayılsın. İnanıram ki, bu əsər çox geniş oxucu marağına səbəb olacaq. Çünki Heydər Əliyevi Türkiyədə yaxşı tanıyırlar, Azərbaycan–Türkiyə əbədi

dostluğunun təməlini qoyan şəxs kimi onun xatirəsinə həmişə uca tuturlar.

Sonda “TEAS Press Yayıncılık” Nəşriyyat evinə və kitabın türkdillə versiyasının nəşrində zəhməti olan bütün insanlara dərin təşəkkürümü bildirirəm, onlara yeni-yeni uğurlar, möhtəşəm layihələr arzulayıram. Ümid edirəm ki, bu üçcildlik Heydər Əliyevi sevanlar sayəsində başqa xarici dillərdə də çap ediləcək.

AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Nə 561

“Dövlət peşə təhsili müəssisələrini maliyyələşdirmə normativləri”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və təbiiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 150 nömrəli Qərarının ləğv edilməsi barədə

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respub-

likası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Dövlət peşə təhsili müəssisələrini maliyyələşdirmə normativləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət peşə təhsili müəssisəsi olan orqanlar (qurumlar) bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Bakı şəhəri, 22 dekabr 2018-ci il

3. “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və təbiiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 150 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 759) ləğv edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə
www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Azərbaycan–İran parlamentlərarası əlaqələri müzakirə olunub



□ **Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 25-də İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.**

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Milli Məclisin sədri Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan coğrafiya, tarixi, mədəni və dini ortaq dəyərlərimiz var. Bu dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün əməkdaşlığımız müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir. Son illərə nəzər salsaq görürük ki, qısa müddət ərzində hər iki ölkənin prezidenti qarşılıqlı səfərlər edib, eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıblar.

Spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tərəflər arasında xoş münasibətlərin olduğunu göstərir. Bu Konvensiya həm ikitərəfli, həm də

çoxtərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Son illər hökumət nümayəndələri arasında da qarşılıqlı səfərlərin sayı artıb. Məhz bu səfərlərin və aparılan danışıqların nəticəsidir ki, iki qonşu dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub.

Azərbaycan–İran hökumətlərarası müştərek iqtisadi komissiyasının işini yüksək qiymətləndirən Milli Məclisin sədri bildirib ki, birgə layihələrin həyata keçirilməsi məhz bu komissiyanın işinin nəticəsidir. Bu qəbildən Neftçala avtomobil zavodunu qeyd etmək yerinə düşər. Eyni zamanda, Bakı şəhərinin ətrafında əczəçilik fabrikinin də əsası qoyulub və işlər davam edir.

Vurğulanıb ki, cari ildə parlament nümayəndələrindən başqa, İranın xarici işlər, müdafiə, rabitə və informasiya texnologiyaları, milli təhlükəsizlik nazirləri, sərhəd qoşunlarının komandanı, Prezident Administrasiyasının rəhbəri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu səfərlər zamanı qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib. İki dost ölkə arasında belə yüksək səviyyəli səfərlərin sayının artması sevindirici haldır. Azərbaycan parlamentinin nümayəndə heyətinin



bugünkü səfəri də əlaqələrimizin inkişaf meylinin davamıdır. Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında İran ilə Azərbaycan əhəmiyyətli rol oynayır. Bu, beynəlxalq transmilli iqtisadi layihədir və bundan çox ölkə istifadə edəcək.

Parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən Oqtay Əsədov bildirib ki, qanunverici orqanların təcrübə mübadiləsi də faydalıdır. Parlamentlərarası əlaqələr xalqların mədəni münasibətlərinin inkişafına da böyük təkan verir.

Oqtay Əsədov İran parlamentinin sədri Əli Laricaniyə Azərbaycan rəsmi səfərə dəvət edib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlıqda heç bir problem yoxdur. Dövlət başçılarının dostluq əlaqələri ölkələrimizin münasibətlərinə də təsir göstərir. Bu baxımdan Azərbaycan və İran prezidentlərinin dostluğu çox müsbət xarakter daşıyır.

İran parlamentinin sədri qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi 2-3 milyard ABŞ dolları həcminə çatdırmaq mümkündür. Buna hər iki dövlətin iqtisadi potensialı imkan verir.

Regional təhlükəsizlik məsələsinə

toxunan Əli Laricani deyib ki, terrorçuluq dünyada qlobal problemə çevrilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi regionda sülhün və sabitliyin davamlı olmasını təmin edir.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Eldar İbrahimov, Hüseynbala MİRƏLMƏV, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İranda səfəri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Oqtay Əsədov və Əli Laricani mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamxani ilə də görüşüb.

Görüşlərdə regional təhlükəsizlik, terrorçuluğa qarşı birgə mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Rəbi KƏTANOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

□ **Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədیارov 2018-ci ilin yekunlarına dair kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.**

– **Ermenistan – Azərbaycan münacişesinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münacişənin həlli üzrə danışıqların, xüsusilə, son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda gələcək perspektivlərini necə görürsünüz?**

– Əvvəla qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münacişesinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilib. Münacişə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münacişənin həllinin hüquqi bazasına gəldikdə buraya, ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, digər çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar və qətnamələri, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Təəssüf ki, uzun illərdir münacişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul olunmuş birgə bəyanatında qeyd edilir ki, münacişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalı. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münacişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönələn danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir. Ümumiyyətlə, qeyd etmək

istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi münacişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və məhrəban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silah-ılı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normalaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münacişənin

həllində mümkün irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə, Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik mənsubiyyətə malik Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qara-

Elmar MƏMMƏDYAROV: Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək



bağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidaraətmə hüququ verməyə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmaq hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatda qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayınızsa, bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin “xidmətləri” nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yərə köçmək mümkün deyil və münacişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamaqlı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpə edilməsi vacibdir və bu, təşviq olunmalıdır.

– **Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində hansı mühüm uğurları qeyd edə bilərsiniz?**

– 2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürüdən ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT və onun ixtisaslaşmış təşkilatları, həm də digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan bir sıra tədbirlərdə və keçirilən görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə bağlı, eləcə də beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyinə dəstək və anlayış nümayiş etdirildi. Dekabrın 17-də BMT

Baş Assambleyası Azərbaycanın təklif etdiyi, dünya ictimaiyyətinin diqqətini beynəlxalq hüququn müddəalarına hörmət edilməsinə yönəldən və si-lahlı münacişələri zamanı itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq öhdəliklərə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq edilməsinə nəzərdə tutan “İtkin düşmüş şəxslərə dair” qətnamə qəbul edildi. Bu mühüm təşəbbüs Azərbaycanın xarici

olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edib.

Bu il ərzində, həmçinin ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçili orqanlarına üzvlük müraciətləri də uğurlu olub. Məsələn, iyunun 6-da Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin qadın-lara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə üzv olub, noyabr ayında Dubayda Beynəlxalq Telekomunikasiya İttifaqının Şurası-na 2019–2022-ci illər üzv seçilib,

həmçinin ölkəmizin nümayəndəsi BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

Göründüyü kimi, 2018-ci il ərzində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını daha da irəli aparmaq səylərini davam etdirib.

– **Bu il Xəzəryanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya yeni neft-qaz yataqlarının istismarı və Trans-Xəzər qaz kəmərinin tikilməsi baxımından hansı perspektivlər açıq?**

– Cari ilin avqustunda “Xəzəryanı beşliyin” liderləri tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələri tənzimləyir. Bu sənəd Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə oldu. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdə digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin olunur.

Ümumiyyətlə, Konvensiyanın müddəalarına yerinə yetirilməsi orada göstərilən məqsədə nail olumasını təmin edəcək, Xəzər dənizini sülh, məhrəban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcək. Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində fəallıq göstərən Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır.

Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edən, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tran-

zit ölkə kimi nüfuz qazanmağa müvəffəq olub. Hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin reallaşdırılması davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasında yüksək potensiala malikdir və biz Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə həmişə hazırıq.

– **Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına dəstək edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir?**

– Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə qarşıya məqsəd qoyan ölkəmiz, bildiyiniz kimi, 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv, 17 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirəl Nehru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik bir qurumdur. Təqdirəlayiq haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanımaqqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.

Məlum olduğu kimi, bu ilin aprelində Qoşulmama Hərəkatının üzv ölkələrinin Bakıda keçirilmiş Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münacişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə üç əsas prioritet üzərində qurulacaq və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkət daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.

Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlar yaradacaq. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanını deməkdir. Hərəkata sədrliyimiz, həmçinin ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcək.

– **2019-cu ildə Azərbaycan ilə**

Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla, yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu, Azərbaycanca hansı dividendlər gətirəcək?

– Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Al ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından çox faydalı olub. Bu xüsusda, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Al Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, oktyabrın 15-də isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan–Al Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələ açacaq Al və Azərbaycan arasında yeni hərtərəfli sazişi və sənədlə bağlı aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Al tərəfdaşlığımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı səhəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcək. İnənirəm ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Al üzv ölkələrinə lazımdır.

Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Al ilə viza rejiminin tam ləğvidir. Yeni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.

– **Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq?**

– Cari ildə olduğu kimi, növbəti il ərzində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizin milli maraqlarına əsaslanan və milli mənaflərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcək.

Bu gün Azərbaycan bölgədə global layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət sahəsindəki nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

2019-cu ildə xarici siyasət prioritetlərinə, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycanı qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpə edilməsi, eyni zamanda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, bütün beynəlxalq aktırlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir.

AZƏRTAC

“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib

□ **Dekabrın 25-də “İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib. “İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkət kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıb.**

İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib, məzarı önünə əkilmiş gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzünə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əkilmiş qoyulub.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“İrəli” İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirib, Birliyə yeni üzvlər qəbul olunub. Bildirilib ki, “İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə töhfə vermək və gənclərin inkişafına nail

olmaqdır. Bəş ildən sonra İctimai Birlik gənclər hərəkatı kimi fəaliyyətini dayandırır. Qurum 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb. İctimai Birliyin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək gənclərin təşəbbüslərini stimullaşdırmaq və ölkəmizin maraqlarını qoruya bilən vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlığı gücləndirərək Azərbaycanın gənclər siyasətinin uğurla reallaşdırılmasına töhfə vermək də İctimai Birliyin əsas məqsədlərindəndir.

İctimai Birliyin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib: “İrəli” İctimai Birliyi olaraq dəim ölkəmizin maraqlarını ön planda saxlamağa, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışmışıq. İnənirəm ki, buna nail ola bilmişik. Prezident İlham Əliyevin “gənclərə dəstək ideologiyası” missiyasını əsas tutmuşuq və bunu özümüzə borc bilmişik. “İrəli” İctimai Birliyi olaraq dəim öz üzərimizdə çalışırıq. Biz komanda

olaraq ölkə gəncliyinin sağlam, intellektual yetişməsinə əsas tutaraq dəstəkləyir, onların nümunəvi şəxsiyyət kimi formalaşmasına dəstək olmağa çalışırıq. “İrəli” İctimai Birliyi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda nailiyyətlər qazanıb. Onlarla gəncimiz xaricdə Azərbaycanı uğurla təmsil edib. Onlar beynəlxalq sahədə Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu təbliğ edərək ölkəmizlə bağlı haqqqatları dünya ictimaiyyətinin diqqətinə çatdırıblar”.

Sonra Birliyin 2014-2018-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək ölkəmizin aparıcı gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin fəaliyyəti dövründə bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münacişəsi, eləcə də ekologiya, elm, təhsil, mədəniyyət, idman, vətənpərvərlik sahələrində yerli və beynəlxalq miqyaslı uğurlu layihələr reallaşdırıb. İctimai Birlik 10 illik fəaliyyəti dövründə Azərbaycanın gənclər təşkilatları arasında özünəməxsus yer tutub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Nazir müavinini vurğulayıb ki, bu gün Azərbaycanda

gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərir. Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatının olduğunu dəyən nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat kimi 10, hərəkət kimi fəaliyyətinin 15 yaşı tamam olur. İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərini həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevidirici haldır ki, Azərbaycanca gənclər təşkilatlarının, o cümlədən “İrəli” İctimai Birliyinin üzvləri ölkəmizin inkişafında fəal iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətə yanaşıb. Ümummilli liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı fərmanı daha rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu



siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları fəallıqları ilə seçilir”. - deyə İ.Davudov qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayilov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetiş-

diyini qeyd ediblər. Bildirilib ki, təşkilatın müəyyənləşdirdiyi prioritet istiqamətlərə nəzər yetirdikdə birliyin öz üzünə böyük məsuliyyəti götürdüyündən gərkə mümkün. Əminliklə diqqətə çatdırılıb ki, “İrəli” İctimai Birliyi qarşıdakı dövrdə də bu istiqamətdə uğurlu layihələr həyata keçirəcək.

Çıxışlardan sonra səsvərmə olub və Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvərmə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Mirhəsən Seyidov çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin üzə çıxarılması və dəstəklənməsi işində bundan sonra sayılıb.

Konfransa İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

AZƏRTAC



❑ *Multikulturalizmin Azərbaycan modeli cəmiyyətdə mövcud olan etnik, dini və mədəni müxtəlifliyin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasını təmin edən ən mühüm mədəni modellərdən biridir. Bu modelin əsasını ümummilliy lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə isə onun uğurlu inkişaf etdirilməsi ilə öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnək dövlətlərdən biri olmuş, bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər ölkəmizin həm daxili, həm xarici siyasətində özünü aydın şəkildə göstərir.*

Müasir dövrdə, xüsusilə də globallaşma şəraitində, etnik, irqi, dini və ya mədəni müxtəlifliyin mövcud olmadığı ölkəni tapmaq mümkün məsələdir. Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliyin ən azı birinə, yaxud bir neçəsinə və ya hətta hamısına rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın həyatında əhəmiyyətli yer tutur. Belə ki, bu, xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə, onların dünyagörüşünün və fəallıyyətlərinin əsası kimi həyatlarında müsbət rol oynayır. Bu müxtəlifliklər cəmiyyətdə olan çoxmədəniyyətiliyi əks etdirir. Sözün geniş mənasında isəldian multikulturalizm termini çoxmədəniyyətiliik termininin sinonimi kimi çıxış edir. Buna görə də heç təsadüfi deyil ki, müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları ölkələr bir multikultural cəmiyyət adlandırılır.

Multikultural cəmiyyətin formalaşması müəyyən ərazidə uzun illərdən bəri müxtəlif xalqların birgə yaşamaları, miqrasiya prosesləri, xalqlar arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və bu kimi bir sıra digər müxtəlif faktorlar təsir göstərmişdir. Bu faktorların təsiri nəticəsində formalaşan multikultural cəmiyyət daha sonra dövlət tərəfindən idarə olunmalıdır. Daha konkret desək, qeyd olunan faktorlar nəticəsində yaranan etnik-mədəni müxtəlifliklər tənzimlənməlidir. Belə ki, bu müxtəlifliklər dövlət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranar. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir cəmxdəniyyəti ölkə üçün böyük praktiki əhəmiyyət kəsb edən bir məsələdir.

Sözün geniş mənasında, multikulturalizm termini çoxmədəniyyətlik termininin sinonimi kimi işlədilirə, sözün dar mənasında bu termini cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəliflərə münasibətdə dövlətin aparıcı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.

Yeri gəlmisən, qeyd edərk ki, multikulturalizim cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərlə bağlı dövlətin üzlediyi problemlərin həl edilməsinin mümkün siyasət modellərindən biridir. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizim siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərə üzlaşən Kanada və bu siyasət modelini qəbul edən digər dövlətlər etnik, irqi, dini və mədəni müxtəliflikləri əsasən iki siyasət modeli – assimilyasiya və ya izolyasiya siyasətləri vasitəsilə tənzimləməyə çalışıblar. Lakin tarixi hadisələrə sonrakı gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn assimilyasiya və izolyasiya siyasət modellərinin səmərəsizliyini göstərdi. Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlışlığı müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmis assimilyasiya və izolyasiya siyasətlərinin iflas uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizim siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərləri

ila titül etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımı şərait yaradır. Eyni zamanda, milli azlıqların yaşadığı cəmiyyətə integrasiya olmaları üçün əlverişli imkan təklif edir. Başqa sözlə desək, multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə əs-similiasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafı cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm titül etnos ilə milli azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqda onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin hazırlayır.

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizmin ölkəmizdəki etnik, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət modeli kimi meydana gəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən bəri Azərbaycan Respublikasının multikulturalizm siyasəti ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsi sahəsində örnek dövlətlərdən biri olmuş, bu sahədə böyük nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlər ölkəmizin həm daxili, həm də xarici siyasətində özünü aydın şəkildə göstərir.

Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyəsidir. Demokratik, hüquq-pə və dünyəvi dövlət olan Azərbaycan Respublikasında din dövlətdən ayrılır. Azərbaycan dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ölkəmədə din azadlıqlarının təmin edilməsində; bütün dinlərin, din məzhəblərin qanun qarşısında bərabər olmasında; din icmalarının fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsində; dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında bəzə verir. Azərbaycandakı dövlət-din münasibətlərinin sadalanan bu cəhətlərinin hər biri böyük nailiyyətdir. Dünya ölkələrinin əksəriyyətində, hətta inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da bu cəhətlərə rast gəlmək mümkün deyil. Məsələn, bu nailiyyətlərdən birini – ölkəmədə dinlərin və din məzhəblərin qanun qarşısında bərabər olmasını götürək. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında nəinki heç bir ayrı-seçkilikə yul vermir, hətta din qurumlarına lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Rəsmi məlumata əsasən, 2003-cü ildən bəri Azərbaycanda 250-yə yaxın məscid tikilmiş və ya təmir edilmişdir. Bəx məscidlərdən Bibinehyət, Təzəpir, Əjdərbax, Heydər məscidlərini, İmamzadə Əli tarixi Mədəni Mərkəzinə və başqalarını göstərmək olar. Eynilərs pravoslav, katolik, alban kilsələrinin, sinaqoqlarının tikintisi, təmiri işlərində dövlət öz lazımi köməyini göstərir. Son dövrdə Bakıda və ölkənin müxtəlif regionlarında çoxsaylı rus pravoslav, gürcü pravoslav, Albən-udı, alman lüteran kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir və bərpadən sonra dindarların istifadəsinə verilmişdir. 2008-ci ildə Bakıda Roma-katolik kilsəsi inşa edilmişdir. Dövlətin maliyyəyə yardımı 2003-cü ildə Avropa yəhudiləri, 2011-ci ildə isə Dağ yəhudiləri üçün yeni sinaqoqlar inşa edilmişdir.

Və yaxud ölkəmizdəki dövlət-din münasibətlərinə xas olan digər bir nailiyyəti götürək: ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmasını. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin mühüm

ölke Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. Bundan başqa, Azərbaycan Respublikası milli azlıqların müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarla milli azlıqların şəxsiyyətləri bölgələrdə sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və s. sahələrdə böyük layihələr həyata keçirilir.

Hazırda ölkədə milli azlıqların müxtəlif məsələləri ilə, o cümlədən onların etnik-mədəni dəyərlərinin qorunması ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatları (QHT), milli mədəniyyət mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar və ölkədə fəaliyyət göstərən digər QHT-lər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri ilə müraciət edərək maliyyə yardımları almaq imkanına malikdir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə milli azlıqların dillərində nəşr edilən mətbuat orqanlarına maliyyə yardımları göstərilir.

Hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur. Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir.

Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var. Dövlət və

səbəb olur. Dərinləşən integrasiya prosesləri isə öz növbəsində etnik və dini zəmində baş verə biləcək münaqişələrin qarşısını alır.

Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm onun xarici siyasətinə təsir edir. Bu, bir növ qanunauyğunluqdur. Bu qanunauyğunluq daxili və xarici siyasət arasında olan münasibətdən irəli gəlir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənədirol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin süluhyönlümü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, bəhrənlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymasına şərait yaradan əsas səbəblərdən biridir.

Daxili siyasətin xarici siyasətə münasibətdə müəyyənedici rol oynaması ideyasına əsaslanaraq, Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olan multikulturalizmin ölkənin xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində bu sahədə əldə edilmiş müəyyən uğurların səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliyin və onların əsasında təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərdən asılı olmayaraq, bütün ölkələrə Azərbaycanın hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə, öz növbəsində, dünya miqyasında mədəniyyətlərarası və

edərkən Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsini elan etmişdir: "Azərbaycan bütün dövrlərdə müxtəlif dirlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvi kimi Azərbaycan dirlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşıma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dirl rəhbərlərini Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelinde Mədəniyyətlərarası Dialoq namine Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir".

Bu qışxın ardınca cənab Prezident 27 may 2011-ci il tarixində "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətətlərarası Dialoq Forumunun təşkilı bərəd Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nı imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq, hər iki ildən bir Ümumdünya Mədəniyyətətlərarası Dialoq Forumu keçirilməsi nəzərdə tutulur. 2011-ci ildən indiyədək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətətlərarası Dialoqun 4 forumu ilə yanaşı, "Bakı prosesi" çərçivəsində təşkil olunmuş digər mühüm tədbirlərdən ölkəmizdə 2010-cı ilin 26- 27 aprel tarixlərində keçirilmiş Dünya Dini Liderlərinin Sammitini, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə keçirilmiş Beynəlxalq Humanitar forumları, 2016-cı ilin 25-27 aprel tarixlərində keçirilmiş Birleşmiş Millətlər Təşkilatı Sivilizasiyalər Alyansının 7-ci Qlobal Forumunu göstərmək olar.

Mütərəqqi dünya ictimaiyyəti
mədəniyyətlərarası və dirlərarası dialoqu
təşviq edilməsinə "Bakı prosesi"nin rolunu
yüksək qiymətləndirir. Məsələn, BMT-
nin Baş katibi Antonio Quterreş ötən ilin
Sentyabr ayında keçirilən bu təşkilatın Baş
Assambleyasının 72-ci sessiyasında "Bakı
prosesi"ni 2008-ci ildən bəri mədəniyyətlər
arasında dialoqu müdafiə edən ön
təşəbbüs kimi dəyərləndirmişdir.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının uğurla apardığı xarici siyasət, o cümlədən ölkəmizin mədəniyyətlərini və sivilizasiyalarını əlaqəqoşma, inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində artdığı nüfuzun məntəqi nəticəsi olaraq 2011-ci il 24 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. 155 ölkənin dəstəyi ilə Azərbaycan 2012-2013-cü illərdə Şərqlə Avropa bölgəsinə BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi "aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir. Azərbaycana etibar edir və belə bir vacib səssərmə prosesində öz mövqeyini ifadə edir."

Belirli, multikulturalizminin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklər və onların əsası təşkil edən etnik-mədəni dəyərlər qorunmasında özünü büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsir özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayan qəbul bütün ölkələrə respublikamızın hər tərəfi əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərə və sivilizasiyalara dialoq inkişafı üçün mübit zəmin yaradır.

Ölkamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən multikulturalizmin siyasəti bu siyasətin ilk dəfə meydana gəldiyi bir sıra Qərb ölkələrində 2010-cu illərin əvvəllərindən bəri ciddi problemlərlə üzləşir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Avropanın aparıcı ölkələrindən (Böyük Britaniya, Fransa, Almaniya) başçaları multikulturalizmə inamlarını itirərək, bəyan etdiklər ki, bu layihə özünü doğrultmadı və uğursuzluğa düçar oldu. Onlar multikulturalizm siyasətinin müasir dövrdə səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq bəyan etdilər. Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırırlar. Bu dövlətlərin ümumi müddəaları 5 fevral 2011-ci ildə 47-ci Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Böyük Britaniyanın səbiq Baş naziri David Kameron belə ifadə etmişdir: "Dövlət multikulturalizmi" doktrinası müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamaqlarına dəstək verməklə cəmiyyətdə inteqrasiya proseslərinin qarşısını alır. Bunun nəticəsində müxtəlif iqtisadi, xüsusi də, müəssələn icması cəmiyyətdəki liberal dəyərləri inkar edərək demokratik cəmiyyətimizin dəyərlərinə zidd olan dəyərləri təbliğ edir. Bu isə dini ekstremizmin baş qaldırması üçün şərait yaradır."

Azərbaycan Respublikasında həttə multikulturalizm siyasətinin ilk dəfə meydana gəldiyi Qərbi dövlətlərindən də səmərəli multikulturalizm modeli təklif edir. "Azərbaycan multikulturalizmi", "multikulturalizmi Azərbaycan modelinə" terminləri siyasəti ləksikonda geniş istifadə olunmaqdadır. Müasir dövrdə bir sıra ölkələr tərəfindən Azərbaycan Respublikasının multikulturalizm sahəsində əldə etdiyi təcrübə öyrənilir. Bu təcrübənin əhəmiyyəti haqqında Prezident İlham Əliyev deyir: "Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dirlərsən, millətlərsən münasibətlər sağlām zəmində öz həllini tapacaqdır".

Etibar NƏCƏFOV,
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
millətlərarası münasibətlər
multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri, fəlsəfə elmləri
doktoru, professor

Prezident İlham Əliyev və multikulturalizmin AZƏRBAYCAN MODELİ



nəticələrindən biri ölkəmizdə fəaliyyət göstərən dini icmaların bir-biri ilə sıx əməkdaşlıq etməsidir. Onlar bir-birinin ibadət evlərinin tikintisinə, bərpasına və təmirinə qarşılıqlı yardım edirlər. Məsələn, Avropa və Dağ yəhudiləri üçün yeni sinagoxların tikintisinə Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət yerlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, inanələr toplusu tarixi keçmişimizdən qalan müttərəqqi ənənədir. Məsələn, XIX əsrin sonlarına yaxın Bakıda "Qızılı kilsə" kimi tanınan "Aleksandr Nevski" kilsəsinin inşası zamanı toplanmış inanənin böyük hissəsini müsəlmanlar vermişdirlər. Müasir dövrdə bu müttərəqqi ənənənin inkişaf etdirilməsi Əldə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin mühüm məqsədlərindən biridir. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələr bir-birinin tələblərində iştirak edirlər. Azərbaycanda dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması bir çox ölkələrdə müşahidə olunan dini separatizmin qarşısını alaraq cəmiyyətdə inteqrasiya proseslərini daha da gücləndirir. Azərbaycanda dini aralarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev deyir: "Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir aile kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Bir bu yolla gedirik və dünyvba bu yolla östərikir".

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti ölkədə dövlət-din münasibətlərini yüksək səviyyəyə qaldırmaqla yanaşı, Azərbaycanı yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində integrasiyasını təmin etmişdir.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları

özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr vardır. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I-IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir.

Müasir dövrdə Azərbaycanca olan multikultural durumu daha da möhkəmləndirmək məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı 28 fevral 2014-cü il tarixli sərəncamla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti (indi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası, multikulturalizm və dini məsələlər şöbəsi adlanır) təsis edilmiş, 15 may 2014-cü il tarixli fərmanla isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Prezidentin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanca "Multikulturalizm ili", 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci il Azərbaycanca "İslam Həmrəyliyi ili" elan edilmişdir. Prezidentin 11 mart 2016-cı il tarixli sərəncamı ilə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 10 fevral 2017-ci il tarixli sərəncamı ilə "2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi ili" elan edilməsinə dair Tədbirlər Planı" təsdiq edilmişdir. Bu təsəvvirlər və sərəncamların hər biri Azərbaycanın multikulturalizmə siyasetinin uduqla həyata keçirilməsinə yönəlməlidir.

Bələliklə, müasir dövrdə Azərbaycanın dövlət-din münasibətlərində yüksək səviyyəyə olması, ölkədə yaşayan müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması və bunun nəticəsində onların cəmiyyət daxilində inteqrasiya etməsi multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi olmasını və ona təsir etməsini göstərir. Multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-mədəni müxtəliflikləri tənzimləyərək inteqrasiya proseslərini dərinləşməsinə

şivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.

Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq olunmasıdır. Qeyd edək ki, bu istiqamədə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikonda daxil olmuş "Bakı prosesi" ni qeyd etmək olar.

"Baki prosesi" müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. "Baki prosesi" təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərindən "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarına davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında irəli sürmüşdür. Prezident İlham Əliyev "Baki prosesi"nin tarixi və əhəmiyyəti haqqında 2015-ci il may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında aşağıdakıları söyləmişdir: "2008-ci ildə də "Baki prosesi" bizim təşəbbüsümüzə başlamışdır. Bizim təşəbbüsümüzü id ki, Avropa Şurası'nın mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk bələh idi. Çünki Azərbaycan hər iki təşkilata özv olan azsayılı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüsümüzü id və artıq buna "Baki prosesi" adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalərarası dialoq, multikulturalizmə aid məsələlər "Baki prosesi"nə daxildir."

“Bakı prosesi”nin əsas məqsədlərindən biri mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişaf etdirilməsidir.

Regional təşəbbüs kimi yaranan "Bakı prosesi" 2010-cu ildən global hərəkata çevrilməyə başladı. "Bakı prosesi"nin keyfiyyətə yeni olan bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış

Azərbaycan Dillər Universitetində akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub

□ **Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görmüş "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr–XVIII əsrin ilk dördəbiri" kitabının təqdimatı keçirilib.**

Rektor müəllifin göstərdiyi xidmətin ən böyük məzmununun bu gün gənc nəslin bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklərindən ibarət olduğunu qeyd edib: "Onlar Ermənistan –



Təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın institutlarının əməkdaşları iştirak ediblər.

Tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, akademik Ramiz Mehdiyevin on illərlə apardığı tədqiqatların çox məntəqli davamı olan bu kitab elmimiz, cəmiyyətimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Qeyd edib ki, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarixi, mədəniyyəti, bu günü və gələcəyi ilə bağlı düşüncələrini, ideyalarını əks etdirən tədqiqatlarını konseptual şəkildə götürsək, bu mənada onun əsərlərini azərbaycançılıq adlandırmaq olar.

Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib: "Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərinləndirən dərək edən bir filosof kimi Ramiz müəllim Azərbaycanın

gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Onun bu gün dövlət xadimi kimi formalaşmasının ən əsas xüsusiyyətlərindən biri də on illərlə ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsidir. Ramiz müəllim bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir. Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktualıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı casusluq, dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətli dir".

Azərbaycan münasibətlərinin təkə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günlə əlaqələndirərək, gələcəyimiz üçün müəyyən nəticələr çıxaraçaqlar".

Tədbirdə çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının professorları Solmaz Rüstəmovə-Tohidi, Niyazi Mehdi, "Rusiyaşünaslıq mərkəzi" elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev və başqaları akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Sonra kitabla bağlı müzakirələr aparılıb.

AZƏRTAC

Əfsanəvi kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

□ **Dekabrın 26-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.**

Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq, konfransın ölkə başçısı Prezident İlham Əliyevin "Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında" 23 iyun 2018-ci il tarixli sərəncamı çərçivəsində baş tutduğunu söyləyib. Qeyd edib ki, M.Hüseynzadə 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.

O, daha sonra bəşəriyyətin faşizm əsarətindən xilas olmasında Mehdi Hüseynzadənin göstərdiyi misilsiz xidmətlərdən danışdı. Akademik M.Hüseynzadənin sovet kəşfiyyatı tərəfindən əvvəlcədən hazırlanaraq 1942-ci ildə məqsədlə şəkildə almanlara əsir düşməsinə şərait yaradıldığını və Azərbaycan legionunda xidmət keçən zaman SSRİ-yə zəruri informasiyalar göndərdiyini bildirib. Qeyd edib ki, M.Hüseynzadə daha sonra almanların əsirliyindən qaçaraq İtaliyə və Yuqoslaviya partizanlarına qoşulub, burada göstərdiyi qəhrəmanlıqlarına görə, "Mixaylo" ləqəbi ilə tanınıb.

Muzeyin direktoru "Mixaylo"-nun hərbi şücaətinin sovet cəmiyyətinə ölümündən 13 il sonra məlum olduğunu və 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verildiyini söyləyib. O, həmin illərdə Mehdi Hüseynzadənin adının əbədləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb.

R.Hüseynov 2011-ci ildə özünün təşəbbüsü ilə Sloveniyanın Nova Qoritsa regionundakı Şempas



qəsəbəsində Mehdi Hüseynzadənin xatirəsinə muzeyin yaradıldığını və açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin də iştirak etdiyini xatırladı. Akademik sözügedən muzeydə Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatların, qəhrəmanın müəllifi olduğu rəsm əsərlərinin sergiləndiyini bildirib.

Rafael Hüseynov "Mixaylo"-nun Azərbaycan xalqının yaddaşında Imran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş "Uzaq sahillərdə" bədii filmi ilə əbədləşdirildiyini, qəhrəmanlıqlarına kitablar yazıldığını, musiqilər bəstələndiyini deyib. Akademik diqqətə çatdırıb ki, Mehdi Hüseynzadə rəssam, kəşfiyyatçı olmaqla yanaşı, həm də gözəl şeirlər yazıb. Nətiq bu şeirlərin, ümumilikdə, Azərbaycan legion ədəbiyyatının daha dərinləndirən tədqiq edilməsinin vacibliyini vurğulayıb.

O, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, İkinci Dünya müharibəsində Azərbaycan neffçilərinin fədakarlıqlarına, həmçinin Mehdi Hüseynzadənin şücaətini əks etdirən yeni filmlərin çəkilməsinə böyük ehtiyac olduğunu söyləyib.

Konfrans daha sonra muzeyin "Mehdi Hüseynzadə gəuşsi"ndə davam etdirilib. Burada iştirakçılar

M.Hüseynzadənin müəllifi olduğu rəsm əsərləri və xatirə əşyalarından ibarət sərgi ilə tanış olublar.

Yazıçı-publisist, filoloq Azər Hacıbəyli Mehdi Hüseynzadənin qəhrəmanlığı yoluna həsr etdiyi "Fədakarlıq məktəbi. Mehdi Hüseynzadə" kitabından bəhs edib, "Bu il 100 ildir bizim Mehdi"-ni söyləyib. Sloveniyanın Nova Qoritsa şəhərində M.Hüseynzadənin Şərəfinə ucaldılmış abidənin müəllifi, Xalq rəssamı Akif Əsgərov, Sloveniyada həmin abidəni ziyarət etdiyi zaman yerli əhalinin Azərbaycanı igid oğluna nə qədər böyük hörmət və ehtiramını gördüyünün şahidi olan Tamilla Şahbazova və digərləri çıxış edərək "Mixaylo"-nun qəhrəmanlıqlarından, Azərbaycan tarixindəki rolundan danışdılar.

Sonda Mehdi Hüseynzadənin bacısı oğlanları Hənifə Əlizadə və Mehdi Əzizbəyov çıxış edərək ailələri əmindən tədbirin təşkilatçılarna və iştirakçılara öz minnətdarlıqlarını bildirdilər. Çıxışlarda vurğulandı ki, xalq öz qəhrəmanlarını həx vaxt unutmamalı, onların göstərdikləri şücaət və igidliklər gələcək nəsillərə örnək olmalıdır.

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

□ **Ölkə üzrə Naxçıvan Muxtar Respublikası daxil olmaqla 2018-ci ilin 11 ayı ərzində Əmək Müqavilələri Bildirisi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 92 min 750 artım müşahidə olunub. İlin sonunadək bu rəqəmin yüz mindən çox olması gözlənilir.**

Bu barədə dekabrın 25-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının altıncı iclasında Baş nazirin müavini, komissiyaın sədri Əli Əhmədov deyib.

Iclasda 2018-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Komissiyaın səmərəli fəaliyyəti nəticəsində ölkə



üzrə əmək müqavilələri bildirilərinin və fiziki şəxs olan aktiv fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ümumilikdə, komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və yerlərdə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub. Cari ilin 9 ayında,

həmçinin fiziki şəxs olan fərdi sahibkarların da sayında artım olub. Belə ki, ilin əvvəlindən fərdi sahibkarların sayı 23 min 63 artaraq 351 min 607 təşkil edib. İlin sonuna qədər bu rəqəmin bir qədər də artması ehtimal olunur.

Sonda aidiyyəti üzrə tapşırıqlar verilib.

AZƏRTAC

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir



□ **Təmali ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüdare səlahiyyətləri ilbail genişləndirilir.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Azərbaycan Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlər daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.

Dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib.

Müşavirədə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən danışdı, bu ərəfədə dövlətimizin başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə, həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər diqqətə çatdırılıb, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Eyni zamanda, dövlət başçısının tapşırığı və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliyi təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirildiyi qeyd olunub. Bildirilib ki, kobud qanun pozuntularına yol verdiklərinə görə, 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb, korrupsiya hüquqpozmalarına görə 34 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 11 nəfər aşağı vəzifəyə keçirilib və ya iş yeri dəyişdirilib.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib. Bunların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrinin prinsipiallığı artırılmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı bərk müasirət göstərilməsinin vacibliyi vurğulanıb.

Yaponiya səfiri İsmayılıya yeni layihə ilə gəlib



□ **2004-cü ildən başlayaraq, İsmayılıda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə sosialyönümlü layihələrin həyata keçirilməsinə başlanılıb. Qafqazda ilk dəfə yaradılan "Yapon bağı" daxil olmaqla, burada artıq 15 layihə istifadəyə verilib. Bunların sırasında təhsil, səhiyyə və içməli su təchizatı layihələri əsas yer tutur.**

Növbəti grant müqaviləsinin imzalanması məqsədilə Yaponiya dövlətinin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Teruyuki Katori başda olmaqla nümayəndə heyəti İsmayılıya gəlib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov nümayəndə heyəti ilə görüşüb.

Mirdaməd Sadıqov səfiri, onun xanımı Noriko Katorini və digər qonaqları salamlayıb, İsmayılıya səfərlərindən məmnun qaldığını bildirib. Deyib ki, İsmayılı Yaponiyanın 10 şəhəri ilə qarşılıqlı müqaviləsi bağlayıb. İsmayılıdan səfirlər həmin şəhərə gedir, yapon səfirləri isə İsmayılıya gəlirlər. Distant yolla qarşılıqlı

surətdə yaponlar Azərbaycan dilini, azərbaycanlı səfirlər isə yapon dilini öyrənirlər. Yaponiya səfirliyinin həyata keçirdiyi layihələr İsmayılıda təhsilin, səhiyyənin, xalq sənətkarlığının inkişafına, içməli su təchizatının yaxşılaşmasına xidmət edir. Buna görə də səfirin təşəbbüsü ilə Yaponiya dövlətinə təşəkkürümüzü bildiririk.

RİH başçısı daha sonra İsmayılının tarixi, iqtisadiyyatı, turizm imkanları, kənd təsərrüfatı, multikultural bir bölgə olduğu barədə müfəssəl məlumat verib.

Yaponiya səfiri mehribanlıqla qarşılandığına görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edib. Daha sonra deyib ki, müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda Yaponiya səfirliyinin dəstəyi ilə 230 layihə həyata keçirilib. Bunların 15-i İsmayılının payına düşüb.

Həmin layihələr həyata keçirəndə daha çox ucqar ərazilərdə yaşayanların ehtiyaclarını nəzərə alaraq. Sosial xarakterli layihələrə daha çox üstünlük vermişik. Azərbaycanla Yaponiya

arasında əlaqələrin yaranmasının 26 illik tarixi var. Bu əlaqələrin yarandığı ilk vaxtlardan İsmayılının xüsusi yeri olub. Ona görə də burada daha çox layihə reallaşdırılıb. İsmayılıya səfərlər gələn yaponiyalı səfirlər geri qayıdarkən səfirlikdə qonaq edirlər. Onlar burada göstərilən qayğıya görə İsmayılıdan böyük razılıq və hörmətlə danışırlar.

İcra başçısının və səfirin çıxışlarından sonra səfir Teruyuki Katori ilə tərəfdaş təşkilat olan "Gəncilər İnkişaf Naminə" İctimai Birliyinin sədri Rasim Allahov arasında rayonun Sulut və Sumağallı kəndlərində tibb məntəqəsi tikintisi barədə grant müqaviləsi imzalanıb.

Rayon icra hakimiyyətinin başçısı qonaqlara xalq sənətkarlığını əks etdirən hədiyyələr bağışlayıb.

Qonaqlar "Yapon bağı"nda, velosiped zavodunda olub, sonra Lahic qəsəbəsinə gediblər.

İlqar HƏSƏNOV, "Xalq qəzeti"-nin bölgə müxbiri

□ **Cari ilin başa çatmasına sayılı günlər qalır. Bu il Azərbaycan iqtisadiyyatı hansı uğurlara nail oldu? Aparılan islahatlar iqtisadiyyatın real sektorunda vəd olunan inkişaf sürətini təmin edə bildimi? Gələn ilin büdcəsi iqtisadi islahatların dərinləşməsinə necə təsir edəcək? İlin yekunlarından danışarkən, ilk növbədə, bu suallara cavab vermək lazımdır.**

Bir neçə gün əvvəl Dövlət Statistika Komitəsi cari ilin 11 ayı üzrə ölkənin iqtisadiyyatında əldə olunmuş nəticələri açıqladı. On bir ay ərzində ölkə üzrə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövründəkindən 1 faiz

iqtisadiyyatın durumunu və onun real sektorunun vəziyyətini xarakterizə edən ümumi göstəricilər ilk baxışda ölkə iqtisadiyyatının sürətli inkişaf illərində qeyd əlınmış rəqəmlərdən xeyli aşağı olduğu təsəvvürü yaradır. Lakin bu göstəricilərə qiymət verərkən



Iqtisadiyyatımız daha sürətlə inkişaf edəcək

çoxdur. Iqtisadiyyatın qeyri-neft sektorunda isə artım 1,3 faiz təşkil edib.

Hesabata əsasən, yanvar-noyabr aylarında əsas kapitala ötən ilin müvafiq dövründəkindən 8,8 faiz az – 12,9 milyard manat vəsait yönəldilib. Bu azalma yalnız neft sektoruna yatırılan investisiyaların həcmindən aşağı düşməsi ilə bağlıdır. Bəs ötən dövrdə iqtisadiyyatın qeyri-neft sektoruna yatırımların həcmində hansı dəyişikliklər baş verib? On bir ayda qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 21,2 faiz, o cümlədən qeyri-neft sənayesində 22,6 faiz artıb. Ölkə üzrə qeyri-neft sektoruna yatırılan vəsaitin məbləği 7,6 milyard manat olub ki, bunun da 1,5 milyard manatı qeyri-neft sənayesinin payına düşür.

Cari ilin 11 ayı ərzində

məsələyə bir qədər başqa prizmadan yanaşmaq doğru olardı. Daha doğrusu, unutmmaq olmaz ki, Azərbaycan iqtisadiyyatı da 2018-ci ilə qədər son iki ildə dünya iqtisadiyyatının üzləşdiyi iqtisadi böhranın təsirlərini yaşamışdı. Bu baxımdan, cari ildə ümumi iqtisadiyyatda və onun real sektorunda əldə olunan və ilk baxışda o qədər də böyük görünməyən bu rəqəmlər əslində kifayət qədər normal göstəricilərdir.

Iqtisadiyyatda 1-1,3 faiz artım o deməkdir ki, bu irəliləyiş əldə edilməmişdən öncə son iki ildə, xüsusilə də 2016-cı ildə ölkə iqtisadiyyatında yaranmış geriləmələr aradan qaldırılıb. Deməli, bu məntiqə bizdə ümumi iqtisadi artım 1-1,3 faiz yox, bundan bir neçə dəfə çoxdur. Bu səbəbdən də ölkə iqtisadiyyatında 11 ayda əldə olunan

nəticələrin uğurlu olduğunu israrla təsdiq etmək olar.

Gələn il iqtisadi islahatların daha da dərinləşməsi nəzərdə tutulur. Növbəti ildə azad sahibkarlığın inkişafına geniş və daha mübit fəaliyyət meydanı vəd edən vergi islahatları ölkə iqtisadiyyatının cari ildəkindən daha sürətlə inkişaf edəcəyinə yaxşı zəmin yaradır. Bu islahatlar iqtisadiyyatın real sektorunun daha üstün inkişafını tam təmin edəcək.

Cari ilin ötən dövrü ərzində əhalinin gəlirlərinin artması və ölkədə sosial durumun yaxşılaşdırılması istiqamətində də yaxşı nəticələr əldə edilmişdir. Belə ki, 11 ay ərzində əhalinin nominal gəlirlərinin həcmi 9,2 faiz artıb. Ölkədə inflyasiyanın cəmi 2,3 faiz olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əhalinin gəlirlərinin real artımı bundan 4 dəfə çox olmuşdur.

Gələn ilin büdcəsində dövlət əsaslı kapital qoyuluşu həcmi 33,4 faiz, kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi isə 35,7 faiz artırılması nəzərdə tutulur. Növbəti ildə dövlətin özəl sektorda sahibkarlığa dəstək məqsədilə ayırdığı vəsaitlərin həcmi 72,5 faiz artacaq.

Dövlət iqtisadi məsələlərin uğurlu həllinə nail olduqca əhalinin sosial müdafiəsi daha da güclənir. Növbəti ildə büdcədə sosial müdafiə və sosial təminat xərclərinin 20 faizə qədər artırılması nəzərdə tutulub. Ölkə ərazisində tibbi sığortanın 2020-ci ildən tam tətbiq edilməsi məqsədilə gələn il dövlət büdcəsindən əlavə olaraq 200 milyon manat vəsait ayrılacaq. Bu, növbəti ildə bütövlükdə, səhiyyə xərclərinin 42,2 faiz artırılması deməkdir.

Növbəti ildə ölkə iqtisadiyyatının və onun real sektorunun sürətli inkişafını təmin edəcək amillər sırasındakı təkə bütcdənin iqtisadi islahatlarla bağlı ayrılan vəsaitlər deyil, həm də vergi sisteminə aparılan islahatların böyük rolu olacaq. Sahibkarlıq fəaliyyətinin vergi yükünün əsaslı şəkildə azaldılmasını nəzərdə tutan bu islahatlar, eyni zamanda, daxili və xarici investisiyaların həcmi artırılmasına ciddi təkan verəcək.

Bir sözlə, biz növbəti ildə iqtisadi lokomotivimizin yeni sürət templəri ilə irəliləyəcəyinin canlı şahidi olacağıq.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor

“Dövlət başçısına minnətdarıq”

□ **Abşeron rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi mühüm hadisədir. Azərbaycanda son illər ərzində onlarla yeni bu cür kompleks salınıb, on minlərlə köçkün yeni evlərə köçürülüb. Bütün evlərdə, mənzillərdə hər cür şərait yaradılıb.**

Bütün bunlar Azərbaycanın ildən-ilə güclənməsi, qüdrətlənməsi hesabına gerçəkləşir. 2003-cü ildən başlayaraq, respublikamızda gedən tikinti-quruculuq, abadlıq işləri, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, sosial-iqtisadi sahələrdəki nailiyyətlər, siyasi sabitlik Azərbaycanı bütün dünyada inkişaf etmiş respublikalar sırasına çıxarıb, maliyyə sarıdan güclü potensial yaranıb. Əlbəttə, bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi nəticəsində reallaşıb.

Abşeron rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində mənzil sahibi olanlardan biri də mənim ailəmdir. Erməni işğalçıların yer-yurdumuzdan didərgin saldıqları biz insanlara göstərilən bu qayğıni heç zaman unutmayacağıq. Ulu önderimiz, son 15 ildə isə möhtərəm Prezidentimiz İlham Əliyev bizə böyük diqqət göstəriblər.



Dövlətimizin başçısı məcburi köçkünlərlə vaxtaşırı görüşür, problemlərimizlə, sosial şəraitimizlə dərinlən maraqlanır, güzəranımızın, maddi rifahımızın yaxşılaşması üçün müvafiq strukturlara konkret tapşırıqlar verir. Biz bu qayğıkeşliyi yüksək dəyərləndirir, ulu önderimizin siyasi xəttini cəsarətlə davam etdirdiyinə görə ona minnətdarlıq edirik, dövlətçiliyimizə naminə əlimizdən gələn səyləri heç

xanıma qaçqınların, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman diqqət yetirdiyinə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Prezidentinin rəhbərliyi, müdrik siyasəti ilə torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, öz ata-baba torpaqlarımıza qayıdacağımıza inanıram.

Qasım ASLANOV,
Qubadlı rayonundan
məcburi köçkün

“Məcburi köçkünlərin problemləri ön plandadır”

□ **Bu sözləri ölkə Prezidenti İlham Əliyev Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə dedi.**

Doğrudan da, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi bu gün dövlətimizin diqqət mərkəzindədir. Son illər bir-birinin ardınca istifadəyə verilən, məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksləri və onların açılış mərasimlərində Prezident İlham Əliyevin iştirakı bir

minə yaxın məcburi köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiiirdir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır”. Qubadlılilar həmişə Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün məktəblərimizdə uşaqlar



101-ci şəhərcik istifadəyə verildi

Dövlət başçısı yeni ev alanların sevincinə şərik olduğunu bildirmiş, onların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açmışdır: “Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada iyirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yeni burada normal yaşamaq üçün bütün imkanlar, bütün

siyahılar dəqiqləşdirilir və növbəti ildə görülməli işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub”. Diqqət çəkən cəhət odur ki, son illər həm dövlət, həm də özəl sektor tərəfindən köçkünlərin mənzil problemləri həll edilir. Bu, problemlərin həllində bir yenilikdir. Çünki özəl sektor da köçkünlər üçün

torpağına qayıtsın. Cocuq Mərcanlı qəsəbəsində yenidən həyatın canlanması buna misaldır. Tərtərın Şıxarx qəsəbəsində tikilmiş şəhərcik isə 1200 ailənin mənzil problemini həll etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxana-

soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə



larda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınmışdır. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün salınacaq məhəlləyə ayrılan 50 hektar torpaq sahəsinin 17,5 hektarından istifadə edilib. Kompleksin inşasına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən bu ilin martında başlanılıb və layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydanları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüldü. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Rekord göstərici kimi dəyə bilər ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Qeyd etmək lazımdır ki, bu şəhərcikdəki mənzillərin ümumi sahəsi 76 min kvadratmetr olmaqla, 77-si birotəqlı, 420-si ikiotaqlı, 406-si üçotaqlı, 96-si isə dördotaqlıdır. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan

həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban xanım Əliyevə müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yarasız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabuncu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzillə Binaqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımqış kompleksindən məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

Son olaraq deyə bilərik ki, ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərə, mənzillərə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Ötən dövrdə 200 min məcburi köçkün bütcdə tapşırıqlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 22 faizədək azalıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”



şərait var. Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir”.

Cənab Prezident son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atıldığını, üç yüz minə yaxın köçkünün yeni mənzillərlə, fərdi evlərlə təmin edildiyini, bu məqsədlər üçün dövlətin çox böyük vəsait xərclədiyini diqqətə çatdıraraq əlavə etmişdir ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.

Qeyd edək ki, bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir. Dövlət başçısı istəyir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə həm Bakıda, Abşeron rayonunda, Sumqayıtda, həm də digər şəhər və rayonlarımızda geniş işlər görülür. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilib. Cənab Prezident mərasimə bildirmişdir: “Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqəzqıncıqom bu istiqamətdə öz işini davam etdirir,

mənzillərin tikintisinə başlamışdır. Bu il açılan “Qobu Park” köçkün şəhərciyində mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Əsas işi dövlət öz üzərinə götürsə də Prezident ümid edir ki, növbəti illərdə böyük biznes göstərəcəklər: “Dövlət tərəfindən köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük”.

Köçkünlər üçün salınan şəhərciklərdən danışarkən, iki layihə – bu il Cocuq Mərcanlıda açılan köçkün qəsəbəsi və Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcik barədə də danışmasaq olmaz. İşğaldan azad edilən Cocuq Mərcanlıda öncə 50, sonra isə 100 evin tikintisi başa çatdırılıb, bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikildi. Biznes üçün də çox gözəl şərait yaradıldı. Hər bir köçkün bir arzu ilə, bir bələmalla yaşayır ki, tezliklə öz doğma



daha sübut edir ki, məcburi köçkünlərə qayğı və diqqət durmadan artır.

Bu günlərdə cənab Prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə məcburi köçkünlər üçün daha bir yeni yaşayış kompleksinin açılışında iştirak etdilər. Mən bu mərasimi televiziya vasitəsilə izlədim. Cənab Prezidentin öz ad gününü məcburi köçkünlərlə bir yerdə keçirməsi hər birimiz üçün qürurverici hadisə idi.

Cənab Prezident mərasimdəki çıxışında dedi: “Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır. Üç yüz

yüksək səviyyədə təhsil alır, əhalinin cəmiyyəti üçün lazım olan şərait yaradılır, yeni iş yerləri açılır. Bunlar hamısı dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir. Cənab Prezident də bu il görülən işlərdən danışarkən dedi: “Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin

olunsunlar.”

Prezident qeyd edib ki, gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Mərasimdə Qubadlılın şərafəti ucaldan, Lələtəpə uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Prezident fərmalı ilə Milli Qəhrəman adını almış Şükür Həmidovun atası Nəriman Həmidov qubadlılılar adından Prezidentimizə ad günü münasibətilə təbrik etdi, ona Azərbaycanın daha da çiçəklənməsi yolunda uğurlar arzuladı.

Azad HACIYEV,
Qubadlı rayonundan
məcburi köçkün

Atəşkəs rejimi 29 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan, Voskepar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayo-

nunun Fərəhli, Gədəbəy rayonunun Göyəli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qarvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Vəysəlli, Qarvənd, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Gələcəyə böyük inamla

□ **Dünyanı maliyyə böhranının бүürdüüyü bir vaxtda ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması, iqtisadiyyatın getdikcə gücləndirilməsi, nəzərdə tutulan sosial layihələrin reallaşdırılması uğurlu siyasi kursun bariz nümunəsidir. Gələn ilin dövlət büdcəsi də bunu təsdiqləyir.**

2019-cu il dövlət büdcəsinin 2018-ci ilə müqayisədə 3,5 faiz artıq olması növbəti ildə əmək haqlarının, sosial müavinətlərin, pensiyaların artırılacağından xəbər verir. Təbii ki, bu nailiyyətlər hər birimizi sevindirir və gələcəyə olan inamımızı daha da artırır.

Ümumiyyətlə, son 15 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində ardıcıl və sistemli yeniliklər həyata keçirib. Proqramlarla idarəetmə, regional inkişaf, qabaqalıcı tədbirlər və şəffaflıq bu fəaliyyətin təməl prinsiplərini təşkil edib.

2008-ci ildən başlayaraq, dünyada baş verən xoşagəlməz insidentlərə, böhranlara, miqrant axınına, bütün iqtisadi və sosial kateqoriyalara baxmayaraq, ölkəmizdə davamlı sabitlik hökm sürüb. Ötən müddətdə ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü və investisiyatutumlu olub. 2019-cu ilin büdcə xərclərinin 33,4 faizinin sırf sosial məqsədlərə yönəldilməsi də bunu təsdiqləyir.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Mirkazım KAZIMOVLA söhbətimiz bu barədə oldu.

Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin həcmnin artması, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edən maraqlı məsələlərin ortaya qoyulması, sosial müdafiə sistemində yeni institutun formalaşması və digər məsələlərlə bağlı suallarımızı cavablandıran M. Kazimov dedi:

– 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi, sosialyönümlüdür. Hər şeydən əvvəl, bu, Konstitusiyanın tələbindən irəli gəlir. Onu da qeyd edirəm ki, dövlət büdcəsinə daxil olan qanun layihələrinin müzakirəsi çox fəal keçdi və nəticədə mükəmməl dövlət büdcəsi haqında qanun qəbul edildi.



Müzakirələr zamanı bir daha bəlli oldu ki, iqtisadi baxımdan qloballaşan dünyada və risklərin artdığı bir şəraitdə ölkəmizin iqtisadi qüdrəti getdikcə artır, dayanıqlılığını saxlayır və özünün yeni inkişaf mərhələsinə keçir. Məhz bunun nəticəsidir ki, dövlət büdcəsinin strukturu və göstəriciləri ildən-ilə inkişaf edir.

Təsdiqlənən büdcə sənədlərindən də görünürdü ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 23 milyard manatdan çoxdur. Bu isə ilkin proqnoza nisbətən 251 milyon manat artım deməkdir. Gəlirlərin 40 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. 2019-cu ilin dövlət büdcəsi də sosialyönümlüdür. Məlum olduğu kimi, növbəti ildə sosial tədbirlərə 6,4 milyard manat vəsait ayrılması cari illə müqayisədə 14 faiz çox deməkdir. Bütün bunlar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin bariz nümunəsidir. Qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində 2019-cu ildə əmək haqları, pensiyalar, sosial müavinətlər artırılacaq. Bu da möhtərəm Prezidentimizin həyata keçirdiyi sosial siyasətin əsas qayesini təşkil edir.

Qeyri-neft sektorunun mühüm sahələrindən biri olan aqrar bölmənin inkişafı dövlətin daim diqqət mərkəzində saxladığı sahələrdəndir. Ölkədə həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatının, ölkəyə daha çox valyuta gətirən məhsulların inkişafı artıq geniş vüsət alıb. 2003-2017-ci illərdə kənd təsərrüfatı

məhsulları istehsalının 1,7 dəfə artması da bundan xəbər verir. Kənd Təsərrüfatı Nazirliyinin müntəzəm olaraq həyata keçirdiyi islahatlar və məqsədyönlü tədbirlər nəticəsində bu vacib sahənin inkişaf tempi saxlanmaqdadır. Bunu faktlar da təsdiqləyir. Belə ki, bu ilin 9 ayı ərzində kənd təsərrüfatı istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz artmışdır. Növbəti ildə bu sahəyə diqqət daha da artırılacaq. 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirləri üçün 477,5 milyon manat vəsait ayrılması da bunu təsdiqləyir.

Bu gün Vergilər Nazirliyində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər sahələrdə aparılan zəruri islahatlar vergi yükünün azaldılmasına xidmət etməklə yanaşı, büdcəyə daxilolmaların daha da artmasına, sahibkarlıq üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Bu islahatlar, ilk növbədə, 100 minlərlə insanın pensiya və sosial müdafiə hüquqlarının bərpə olunmasına yönəldilib. Bütün bunlar bir daha təsdiqləyir ki, insan amilinin önə çəkilməsi, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılması, sosial layihələrin reallaşdırılması istiqamətində atılan addımlar dövlət siyasətinin prioritetini təşkil edir. Mənim bir deputat kimi təmsil etdiyim regiona səfərim, seçicilərlə görüşlərim zamanı əhalinin dövlət başçısına inanadığını və güvəndiyinin şahidi oluram.

Bəzi hakimiyyət hərislərinin, bu inkişafı gözli götməyənlərin

ölkədə çaşqınlıq yaratmaq üçün min bir fitnə-fəsada əl atması, aldığı qrantlar hesabına ermənipərəst və antiazerbaycan dairələrin sifarişlərinə yerinə yetirməklə əhalini mitinqlərə, kütləvi aksiyalara çağıranlara münasibət bildiren M.Kazimov son vaxtlar belələrinin tamamilə azaldığını dedi:

– Artıq onlara inanmaq yoxdur. Belə ünsürləri ölkəmizin inkişafından, dövlət büdcəsinin artmasından, əhalinin rifahının yaxşılaşdırılmasından çox, bu inkişafı gözli götməyənlərin sifarişlərinə yerinə yetirmək maraqlandırır. Bu işin əsas təşkilatçılarından biri AXCP sədri Əli Kərimli və adı olub, özü olmayan “Milli Şura” deyilən qondarma qurumdur. Onlar bütün vasitələrlə ölkəmizin inkişafını örtbasdır etməklə, yetişən gənc nəslin beynini zəhərləməklə məşğuldurlar. Xatırladım ki, ölkəmizdə hər kəsə, o cümlədən müxalifətə öz fikrini sərbəst, sivil qaydada ifadə etmək üçün demokratik şərait yaradılıb. Hətta bundan ötrü müvafiq yerlər də ayrılıb. Təəssüf ki, Əli Kərimli kimi xəyanətkarlar icazəsiz aksiyalar keçirməyə cəhd edir və bu yolla beynəlxalq aləmdə ölkəmiz haqqında mənfəi rəy formalaşdırmağa çalışırlar. Həm də yenidən yaddaşlara qayıtmaq istəyirlər. Milli Dirçəliş Gücünü bəhanə edərək, guya, mitinq keçirmək istəyənlərin Şəhidlər xiyabanında asayışı pozmağa cəhd göstərmələri, ən azı, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Məgər mitinq keçirmək üçün yer azdır? Sözsüz ki, Əli Kərimli və onun 5–10 nəfərdən ibarət

satqın ətrafının məqsədi hər kəsə aydındır. Adlarını müxalifət qoyan belələri zaman-zaman icazəsiz aksiyalar keçirməyə cəhd edərək, ölkədəki sabitliyi pozmağa çalışıblar. Artıq sosial dayaqlarının olmadığını dərk edənlər bu vaxta qədər “Bəlkə də qayıtdılar” xülyası ilə yaşayırlar. Hələ də anlamırlar ki, Azərbaycan hüquqi, sivil, demokratik dövlətdir. Bu ölkədə qanunların aliliyi hər şeydən üstündür. Ona görə də qanunazidd atılan hər bir addımın qarşısı qanun çərçivəsində alınmalıdır.

Bir məqamı unutmamaq olmas ki, dünyanın heç bir ölkəsində icazəsiz mitinq keçirməyə imkan verilmir. Bu, ən çox inkişaf etmiş dövlətlərdə də belədir. Uzun illər demokratiya yoluna qədəm qoyan ölkələrdə qanunsuz aksiyalar çirklili, qaynar su, rezin güllələr, gözyaşadıcı qaz vasitəsilə dağıdılır. Bir neçə il bundan əvvəl Ermənistanda prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən aksiya iştirakçılarının gülləbaran edilməsi, 10 nəfərin qətlə yetirilməsi hər birimizin xatirindədir. Azərbaycanda isə belə hallara heç vaxt rast gəlinməyib. Ölkəmizdə icazəsiz aksiyaların qarşısı qanunun aliliyi əsas götürülürək alınır. Çünki insan amili, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. 2019-cu ilin Dövlət büdcəsi də bunu təsdiqləyir.

Söhbəti qələmə aldı: Əliqəsmət BƏDƏLOV, “Xalq qəzeti”

Uğurların əsasında düzgün idarəçilik dayanır

□ **Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fərmanı ilə 2019-cu il üçün ölkəmizin dövlət büdcəsi təsdiq edilmişdir. Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafını təcəssüm etdirən bu mühüm sənədin sosialyönümlü səciyyə daşması ölkə ictimaiyyətində dərin razılıq doğurub. Bu barədə söz düşəndə Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ataməğan Məmmədli dedi:**

– Mən Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsi ilə “Xalq qəzeti”nin həftəsonu nömrəsində tanış oldum. Qeyd etmək istəyirəm ki, dövlət büdcəsinin, əvvəlki illərdə olduğu kimi, bu dəfə də sosialyönümlü olması məni çox sevindirdi.

Bəli, Azərbaycan dövləti son illər sürətlə inkişaf və tərəqqi edir. Bir Çin xalq məsələində deyilir ki, insan o vaxt tam xoşbəxt olur ki, o, özünü şəfəfli və ləyaqətli bir Vətənin sakini hesab edir. Mən də bu gün azad, məhsuldar Azərbaycan dövlətinin vətəndaşı, ziyalısi olaraq, özümü tamamilə



xoşbəxt sayıram. Ona görə xoşbəxt sayıram ki, hər yerdə inkişaf və tərəqqi görürəm. İnsan üçün bundan böyük səadət ola bilmir?!

Son illər doğma Bakıya xarici ölkələrdən çox sayda nüfuzlu qonaqlar təşrif buyurur. Onların, demək olar

ki, hər biri buradakı sürətlə inkişafdan, tərəqqidən həyratə gəlir. Danılmaz həqiqətdir ki, Vətənimizin paytaxtı bu gün dünyanın ən gözəl və yaraşqlı şəhərlərindən biridir. Bundan böyrəni çürür duyuram.

Son vaxtlar yolum tez-tez bölgələrə düşür. Doğulub boya-başa çatdığım Beyləqan rayonuna tez-tez gedirəm. Ölkəmizin hər bir bölgəsi kimi, son illər Beyləqan da çox tərəqqi edib. Ən başlıcası, rayon sakinlərinin maddi rifahı, güzəranı çürür duyulur. Hesab edirəm ki, Azərbaycanın uğurlarının kökündə, ilk növbədə, düzgün idarəçilik, xalqa iqtidarı sarsılmaz birliyi dayanır. Əminəm ki, Prezident İlham Əliyevin müdrik liderliyi ilə qarşıdan gələn 2019-cu il Azərbaycan xalqı üçün yeni uğurlarla yadda qalacaq.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Gələn ilin büdcəsi daha çox sosialyönümlüdür

□ **Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, qəbul edilən proqramlar və ardıcıl olaraq aparılan islahatların uğurlu nəticələri ölkənin sosial sahədəki müsbət dinamikanı əks etdirir. Təqdirəlayiq haldır ki, 2019-cu ilin büdcə layihəsi müzakirə edilmədən öncə ekspertlər gələn ilin büdcəsinin əsasən sosialyönümlü olacağını bildirdirlər. Çünki dövlət tərəfindən gələn il üçün birnəməli şəkildə əhalinin rifahının daha da yüksəlməsinə istiqamətlənən genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulub.**

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı sosial sahəyə daha çox diqqət ayrıldığını müşahidə etdik. Bu gün təsdiq edilmiş büdcəni əks etdirən cədvələ nəzar etsaq, həqiqətdən də, əhalinin sosial müdafiəsi və səhiyyə məsələlərinə ödənilən nisbətən xeyli artıq vəsait ayrıldığını görürük. 2019-cu ilin dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq edilib. Sosial müdafiə və sosial təminat sahələrinə dövlət büdcəsindən 2 milyard 620 milyon 387 min 16 manat vəsait ayrılıb ki, bunun 2 milyard 577 milyon 355 min 340 manatı ancaq sosial müdafiə xərcləri üçün nəzərdə tutulub. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılmasına məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə 1 milyard 502 milyon 732 min 410 manat vəsait təsdiqlənib. Gələn il, həmçinin sosial təminat xərclərinə 42 milyon 971 min 676 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə təbiiqi tədqiqatlara 60000 manat vəsait verəcək.


Sosial sahənin bir qolu olan səhiyyə xərcləri üçün büdcədən ayrılan vəsaitin həcmi artırılaraq 1 milyard 42 milyon 488 min 474 manat olub. Bu, 2018-ci illə müqayisədə təqribən 41 faiz çoxdur. Səhiyyə xərcləri üzrə təsdiqlənən vəsaitin 374 milyon 57 min 416 manatı xəstəxanaların, 117 milyon 655 min 553 manatı poliklinikaların və ambulatoriyaların saxlanılmasına, 6 milyon 816 min 380 manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Səhiyyə sahəsində təbiiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə, eyni zamanda, məqsədli program və tədbirlərin maliyyələşdirilməsinə sərf oluna-caq vəsaitin həcmi də ödənilən illə müqayisədə artırılıb.

Gələn ilin dövlət büdcəsindən də göründüyü kimi, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadi potensiala və ən böyük büdcəyə malik olan ölkədir.

Flora ƏLƏSGƏROVA, iqtisad üzrə fəlsəfə doktoru

Peşəkarlıqla hazırlanmış mühüm maliyyə sənədi

□ **Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il üçün dövlət büdcəsini təsdiq edib. Sənədin Milli Məclisdə müzakirələri zamanı qeyd edildiyi kimi, gələn ilin büdcəsi daha sosialyönümlü olması ilə fərqlənir. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir.**



Yeni büdcədə diqqətçəkən məqamlardan biri əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər cari ilin xərclərindən 309 milyon manat, yəni, 32 faiz çoxdur. Bundan əlavə, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir.

Ölkə üçün strateji sahələrdən biri hesab olunan təhsillə bağlı xərclərin də 2018-ci ilə nisbətən 11 faiz artırılması nəzərdə tutulur və 2019-cu ildə bu sahəyə 2 milyard 275 milyon manat vəsait xərclənəcək.

Bundan əlavə, 2019-cu ildə Azərbaycanın vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Nəzərdə tutulan islahatlar, şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək.

Əmək bazarını sağlamlaşdırmaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq və əməkhaqlarını leqallaşdırmaq məqsədilə nəzərdə tutulan tədbirlər də böyük əhəmiyyətə malikdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda 7 il müddətinə güzəştlər tətbiq ediləcək.

Gələn il kənd təsərrüfatının dəstəklənməsi üçün də maliyyə vəsaitinin 10,5 faiz artırılaraq 835 milyon manata çatdırılması qərara alınıb. Bütün bunlardan əlavə, növbəti ilin dövlət büdcəsində kiçik və orta biznesin inkişafına 30 milyon manat, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması tədbirləri üçün 20 milyon manat, bir sıra dövlət müəssisələrində islahatların aparılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına 5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Təbii ki, 2019-cu ilin büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri nəzərə alınmaqla formalaşdırılıb və mövcud realıqları əks etdirən mükəmməl sənəddir. İnənirəm ki, yüksək peşəkarlıqla hazırlanmış bu mühüm maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətinin artırılmasına, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin daha da möhkəmləndirilməsinə imkan verəcək.

Vaqif ABBASOV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şirvan şəhəri

Ordu daim xüsusi



diqqət mərkəzindədir

□ **Son 15 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, bu istiqamətdə baş verən yeni keyfiyyət dəyişiklikləri ölkəmizin müdafiə potensialının qüdrətlənməsinə, Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə səbəb olub. Dünyada baş verən hadisələr də təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlətin ordusunun da güclü olması qaçılmaz zərurətdir. Bu inkişaf hərbi imkanların artırılması üçün əlverişli şərait yaradır. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı artır. Son illərdə respublikamızda 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsul istehsal olunur.**

Hazırda respublikamızda ordu quruculuğu ən prioritet sahələrdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Gələn ilin

dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan vəsaitin artırılması bu məsələləri ölkə başçısının daim diqqət mərkəzində saxlamasından xəbər verir.

Milli Məclisin deputatı Flora QASIMOVA söhbətində bunları dedi:

– Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev

ölkəmizin müdafiəsinin və təhlükəsizliyinin təmin olunmasını ən zəruri vəzifə kimi qarşıya qoyub. Hər il dövlət büdcəsində hərbi məqsədlər üçün böyük məbləğdə vəsait ayrılmasında da məqsəd budur . Dövlət büdcəsindən ən



böyük xərclərin ordu quruculuğuna sərf olunmasının nəticəsidir ki, son illər Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təchiz olunub. Bu vəsaitlər hesabına əldə edilmiş döyüş təyyarələri, zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, hərbi xərclər ümumi büdcəmizdə bundan sonra da üstünlük təşkil edəcək. Bunu 2019-cu ilin dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait də təsdiqlədi. Diqqətə çatdır

ırm ki, 2019-cu ildə müdafiə və təhlükəsizlik xərcləri üçün 3,037 milyard manat vəsait ayrılıb. Bu da 2018-ci illə müqayisədə 132,4 milyon manat çoxdur. Hazırda müharibə şəraitində olan bir ölkə üçün hərbi xərclərin artırılması çox vacibdir. Bundan başqa, dövlətimizin başçısı hərbi qulluq-

çuların sosial müdafiəsinin gücləndirilməsinə, onların əməkhaqlarının artırılmasına, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası tamamilə müasirləşdirilmişdir. Hazırda Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır.

Söhbəti qələmə aldı: Ə. BƏDƏLOV, “Xalq qəzeti”



Yola salmağa hazırladığımız 2018-ci il ölkəmizdə olduğu kimi, Zərdab rayonunun sosial-iqtisadi və mədəni həyatında da əlamətdar və yaddaqalandır. İlün ilkin yekunları göstərir ki, bütün sahələrdə əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilmiş, tikinti-quruculuq və abadlıq işləri daha sistemli və ardıcıl xarakter almışdır. Biz bu günlərdə rayonda olarkən ayrı-ayrı idarə və müəssisələrə baş çəkdik, kollektivlərlə görüş-dük, ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbət etdik. Hər yerdə yüksək əhval-ruhiyyənin, işgüzar və sağlam ab-havanın, adamların sabaha dərin inamının və böyük ümidlərinin şahidi olduq.

Zərdab, ilk növbədə, iri kənd təsərrüfatı rayonudur və onun dinamik inkişafı da daha çox bu sahədə nəzərə cəripir. Aqrar bölmə üçün səciyyəvi fakt və rəqəmlərə diqqət yetirək. 2018-ci ilin məhsulu üçün 12,9 min hektarda buğda, 5,7 min hektarda arpa olmaqla, 18,6 min hektarda taxıl əkilmiş, 60 min tondan çox məhsul istehsal olunmuşdur. Bu, rayonun tarixində ən yüksək göstərici olmaqla, keçən ildəkindən 1328 ton çoxdur. Ümumi məhsuldarlıq 32,2 sentner, adambaşına düşən taxıl isə 1 ton 29 kiloqram olmuşdur. Hazırda rayonda taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Bu mövsümdə 206 hektar sahədən 799 ton toxumluq arpa və buğda istehsal edilmiş, məhsuldarlıq 38,7 sentner təşkil etmişdir.

Ölkə Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixdə pambıqçılığın inkişafı məsələsinə dair Bərdə rayonunda keçirilən respublika müşavirəsində verdiyi tövsiyə və tapşırıqlar rayonda Prezident Administrasiyasının məsul işçilərinin, yerli icra və bələdiyyə orqanları rəhbərlərinin, fermer

sı, qəbul məntəqələrinin və pambıqçılıqla zavodlarının fasiləsiz işləməsi, kənd təsərrüfatı ilə bağlı müvafiq təhlillər aparılmış, bu istiqamətlərdə işin daha yaxşı təşkili üçün konkret tapşırıqlar verilmişdir. Müşavirənin yekunu olaraq müvafiq təkliflər paketi hazırlanaraq Prezident Administrasiyasına göndərilmişdir.

Pambıqçılığın inkişafına dair ölkə başçısının verdiyi tapşırıqların icrasını təmin etmək üçün cari ildə xeyli iş görülmüşdür. 3 min 232 hektarda pambıq əkinini aparmaq məqsədilə "MKT İK" MMC-nin Zərdab filialı və "Zərdab Pambıq" MMC 702 torpaq mülkiyyətçisi ilə müqavilə bağlamışdır. Bol məhsul yetişdirilmiş, onun itkisiz toplanması üçün tədbirlər müəyyənləşdirilmişdir. Artıq sahələrin son məhsulu toplanır. Bu günə kimi 5 min tona yaxın pambıq tədarük edilmişdir. Əlamətdar həldir ki, mövsümün əvvəlindən nəzərdə tutulmuş proqnoz artıqlaması ilə yerinə yetirilmiş, məhsuldarlıq yüksək olmuşdur. Cari pambıq mövsümü kənd əməkçiləri üçün daha bir hadisə ilə yaddaqalan

vəzifələrin icrası istiqamətində də konkret tədbirlər həyata keçirilmişdir. Bölgü üzrə 2018-ci ildə kümçülərə 1300 qutu barama toxumu paylanmış, normal bəsləmə aparılmış, nəticədə 53 ton 880 kiloqram barama tədarük edilmişdir. Bu, respublikada artıq ikinci dəfə ən yüksək göstərici olmuşdur. Rayon üzrə proqnoz tapşırığı

Rayonda aqroparkın yaradılması məqsədilə Zərdabın inzibati ərazisinə daxil olan Dövlət Torpaq Fondundan "Aqrobaz" MMC-yə 3 min hektar torpaq sahəsi verilmişdir. Cəmiyyət 13 traktor, 7 səpin aqreğatı, ümumilikdə, 86 adda müxtəlif təyinatlı texnika almış, 250 hektarda taxıl, 1500 hektarda yonca, 60 hektarda

Məlikumudlu, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı, Çallı kəndlərinin ərazisində yeni müasir tipli transformator məntəqələri yaradılmış, açıq tipli elektrik hava xətləri SIP kabel xətləri ilə əvəz olunmuş, sayğacqlar quraşdırılmışdır. Ümumiyyətlə, Asiya İnkişaf Bankının vəsaiti hesabına elektrik təsərrüfatının yenidən

çatdırılmışdır.

Rayonun "32 hektar" adlanan ərazisində Heydar Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmış və hazırda obyekt inventar və avadanlıqlarla təchiz edilir. Zərdab şəhərində 4 çoxmənzilli binanın dam örtüyü və fasadı təmir olunmuş, bir sıra küçədə, park

göstəricilər bir daha sübut edir ki, son illər inkişaf və yüksəliş artan xətlə getmiş, ardıcıl və sistemli xarakter almışdır. Burada diqqəti cəlb edən bir cəhət də ondan ibarətdir ki, rayonda həmin sahələrin paralel inkişafı üçün kompleks münasibət formalaşmış, ciddi icra intizamı yaradılmışdır.

Bu günlərdə Zərdab Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı işlərinin gedişi, əldə edilmiş nəticələrə və qarşıda duran vəzifələrə həsr edilmiş geniş müşavirə keçirilmişdir. Müzakirədə qabaqcıl pambıqçılar, taxılçılar, baramaçılar, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. İlün yekunlarının ilkin təhlilindən belə məlum olmuşdur ki, Zərdab 2018-ci ili kənd təsərrüfatının bütün sahələrində uğurla başa vurur. Hazırda gələn ilin bol məhsulu üçün möhkəm bünövrə yaradılır. Deməli, 2019-cu ildə də rayon əməkçiləri daha böyük uğurlara imza atacaqlar.

İllərin qovşağında zərdablılar daha nikbin əhvaldadırlar. Onlar əldə edilmiş bütün bu uğurlara, inkişaf və yüksəlişə, rahat və firavan gün-güzəranə, gündəlik



dinamik inkişaf, uğurlu nəticələr, daha böyük hədəflər

və meydanda abadlıq-quruculuq işləri davam etdirilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti gücləndirilmiş, intizam və tələbkarlıq artırılmışdır.

103,6 faiz əməl edilmişdir. 2 min nəfərdən çox rayon sakini bu sahədə mövsümi işlə təmin olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kartof istehsalı 555 ton, tərəvəz 148 ton, bostan məhsulu 249 ton, qarğıdalı 1508 ton, çuğundur 151 ton, çəltik 131 ton artmışdır.

Heyvandarlıq məhsulları

pambıq, 155 hektarda qarğıdalı əkməmişdir.

"Aqrolizinq" ASC-nin Ağcabədi regional nümayəndəliyinin Zərdab bölməsi fermerlərə güzəştli şərtlərlə müxtəlif kənd təsərrüfatı texnikası almışdır.

İnsan amili, onların vacib sosial ehtiyaclarının vaxtında və həssaslıqla yerinə

qurulması istiqamətində görülmüş işlər nəticəsində 3 min 266 yeni dəmir-beton dayağ basdırılmış, 148 kilometrə hava xətti yenilənmiş, 88 müxtəlif güclü transformator quraşdırılmışdır. Əhali istehlak olunmuş elektrik enerjisinin dəyərini 100 faiz ödəmişdir.

Rayonun Şıxbağı və Nəzəralılı kəndlərinə mavi yanacaq verilmişdir. Beləliklə, rayonun 37 yaşayış məntəqəsinin qazlaşdırılması başa çatdırılmışdır.

Zərdab şəhərinin 15 və 27-ci məhəlləsində, Təzəkənddə su xətlərindəki nasazlıqlar aradan qaldırılmış, abonentlərə smart tipli su sayğacı quraşdırılmışdır. İstehlak olunmuş suyun dəyəri 106 faiz ödənilmişdir. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamına əsasən, Gəlmə kəndində 7, Salahlı kəndində 5, Dəkkəoba kəndində 5 bulaq tikilib istifadəyə verilmişdir. Bundan başqa, rayonun Şıxbağı, Ağabağı, Nəzəralılı, Laləağacı, Sarıqaya, Şəftəhal, Otmanoba, Siləyli, Kəndəbil, Hüseynxanlı, Burunlu, Allahqulubağı və Əlibaylı kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması başa




Sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Təsədüfi deyil ki, son illər təhsildə əldə edilmiş nəticələr xeyli artmışdır.

Zərdabın iqtisadi, sosial və mədəni həyatından gətirdiyimiz ayrı-ayrı misallar, fakt, rəqəm və

diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin
bölge müxbiri

Gədəbəyin 8 sərhəd kəndinə təbii qaz verildi



❑ **Şəkilə gördüyünüz bu qadının üzündəki həyəcanı, çaşqınlığı və bir qədər də inamsızlığı hiss edirsinizmi? O, evinə gələn təbii qazı yandırır və hələ də gözünə inana bilmir. Çünki heç zaman olmayıb. İlk dəfədir bu xoşbəxtliyə qovuşub. Bəli, məhz həmin gün Gədəbəyin Motudərə, Dördlər, Qasımağalı, Qaravəllər, Məmmədcaferli, Əyridərə, Səbəkçəməz və Çaldas kəndlərində ilk dəfə olaraq 699 abonentə qaz verilib.**

Düşmənlə üzübüz dayanan Şirinx bölgəsinin kəndləridir. Bəzi ağzıgöyçəklər deyirdilər ki, bu kəndlərə qaz çəkilməyəcək, adamları aldadırlar və sair. Amma ölkə Prezidenti İlham Əliyev bir daha sübut etdi ki, əhalinin həyat və məişət şəraitinin yaxşılaşdırılması, onun rahatlığının təmin edilməsi ən ümdə vəzifəsidir. Özü də bu işlər nəinki Azərbaycanın hər bir kəndində, qəsəbəsində, o cümlədən ən ucaq sərhəd kəndlərində həyata keçiriləcək və tezliklə ölkəmizdə qazlaşdırılmayan bir yaşayış məntəqəsi qalmayacaq.

Elə bu münasibətlə keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev də kəndlərin sakinləri qarşısında çıxış edərkən dedi ki, bugünkü mühüm hadisə ölkə başçısı cənab İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına, o cümlədən Gədəbəy sakinlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Rayon rəhbəri onu da qeyd etdi ki, son illər respublikamızda, eləcə də rayonumuzda dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından problemlərin aradan qaldırılması üçün xeyli işlər

istehsalı sahəsində də məhsuldarlıq yüksəlmişdir. Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab şəhərinin "dördyol" adlanan ərazisində bazar qiymətindən 15--20 faiz aşağı olmaqla kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.

yeterilməsi, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, içməli su təminatının yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür.

Hazırda Zərdab yarımstansiyasından çıxan hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Rayon mərkəzində,

görülmüşdür. İcra hakimiyyətinin başçısı kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışaraq qeyd etmişdir ki, təbii qaz olmayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaq təminatı ilə təminatı xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edir. Yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir. İbrahim Mustafayev gədəbəyliylər adından Azərbaycan Prezidentinə diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Tədbirdə kənd ağsaqqalları və ziyalılar, qonaqlar da çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq etdilər. Sonra rəmzi məşəl alovlandırıldı və kəndlərə təbii qaz verildi.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

İlk dəfə Masallıda...



❑ **Masallıda modern elektron ensiklopediya olan "Masallılar.az" saytının təqdimat mərasimi keçirilib.**

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir, yüksək media-texnologiyalar həyata vəsiqə qazanır. Prezident İlham Əliyevin informasiya texnologiyalarına aparan iqtisadiyyatın formalaşması siyasəti ucaqarlarda da öz bəhrələrini verməkdədir. Harada yaşamasından asılı olmayaraq, doğulub boya-başa çatdığı yurdun qadrini bilən həmvətənlərimiz, o cümlədən masallılar üçün böyük elektron ensiklopediyanın yaradılması daha sıx və geniş ünsiyyət baxımından önəmlidir. Rayon rəhbəri yeni elektron ünvənin hər kəs üçün maraqlı "görüş yeri" olacağına əminliyini ifadə edib.

Masallı RİH-in informasiya təminatı

və təhlili sektorunun müdiri Elvin Fəttayev bildirib ki, "Masallılar.az" saytı soydaşlarımızın elektron texnologiyalar vasitəsilə doğma yurdları ilə bağlı informasiyaya malik olmasına, o cümlədən Masallının müxtəlif peşə sahiblərinin rayonumuzdan, həmçinin ölkəmizə və rayonumuza verdikləri töhfələrini öyrənilməsinə təminat yaradacaq. Saytın ideya müəllifi, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov yeni internet resursu haqqında geniş məlumat verib.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Əməkdar müəllim Musa Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiya-

sının sədri, MDB Beynəlxalq Yazıçılar Birliyinin, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyası (WAMBES) idarə heyətinin üzvü Şahin Musaoğlu, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağirova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev və başqaları çıxış edərək fikirlərini bölüşüb, maraqlı təkliflər veriblər.

Tədbir birbaşa yayımlanıb, həmvətənlərimizdən ABŞ-da yaşayan riyaziyyat elmləri doktoru, 32 yaşlı Tural Sadıqov, RF Norik Sənaye İnstitutunun dosenti, regional Azərbaycan diasporunun sədri, "Fundament" Elmi İstehsal Birliyinin direktoru Əli Kərimov və Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini, "Viləş" şirkəti qrupunun prezidenti, Rusiya Federasiyasının əməkdar məşqçisi, RF Güləş Federasiyasının Şimal-Qərb regionu üzrə prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Məşkur Qasimova video bağlantılar olub. Onlar qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətlə təbriklərini çatdırıb, yeni internet resursunun yaradılmasını təqdir ediblər.

Sonda nümayiş olunan videoçarxdan ümummilli lider Heydər Əliyevin Azərbaycan və həmvətənlərimiz haqqında dediyi sözlər, görüntülər tədbir iştirakçıları və izləyicilərə xoş duyğular yaradıb. İncəsənət ustalarının ifasında gözəl musiqilər səslənib.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin
bölge müxbiri

Çağırışçılar SMS vasitəsilə məlumatlandırılacaqlar

□ **Azərbaycan Respublikasında 2019-cu ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə dekabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən (SHXÇDX) SMS vasitəsilə məlumatlandırılıb.**

Bununla yanaşı, vətəndaşlar dekabrın 26-dan xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının "Elektron xidmət" bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı

qoşun növünə və ya hansı hərbi hissəyə düşükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə – dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Yararsız məhsullar yandırılaraq məhv edilib

□ **Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövryyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvətmə prosesi həyata keçirilib.**



Ümumilikdə, 2929 ədəd alkoqollu və sərinləşdirici içkilər, 10 793 360 ədəd bütün və bütün məmulatı, 3861 ədəd mobil telefonlar, 1312 ədəd müxtəlif aksesu-

arlar, 58242 ədəd istifadə müddəti bitmiş dərman preparatları, 9 611 630 ədəd pirotexniki vasitələr məhv edilib.

Xatırladaq ki, prosesdə

Dövlət Gömrük Komitəsinin "Azterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.

Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvətmə prosesinə cəlb olunub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Etna vulkanı aktivləşdi və 150 dəfə püskürdü


□ **İtaliyanın Siciliya adasında Etna vulkanı aktivləşib.**



Trend-in məlumatına görə, vulkan 24 saat ərzində 150 dəfə püskürüb. Püskürmə ilə əlaqədar Messina-Sirakuza dəmir yolu bağlanıb.

Bundan başqa, qatı toz və kül dumanı ilə əlaqədar Kataniya şəhərinin aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Hava limanının bu gün açılacağı sual altındadır. Etna vulkanında aktivliyin davam etdiyi deyilir. Sutka ərzində ən şiddətli püskürmə 4 bal gücündə qeydə alınıb.



□ **Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Xəzər Universitetinin "Dünya məktəbi" və "Zəka adası" tədris mərkəzinin təşkilatçılığı ilə əlil və qeyyumluqda olan uşaqların bayram sevinclərini bölüşmək, onları əyləndirmək məqsədilə Yeni il şənliyi keçirilib.**

Uşaqların Yeni il sevinci...



Tədbirdə rayon icra hakimiyyəti (RIH) başçısının müavini Aygün Əliyeva, RIH-in şöbə müdiri Nicat Allahverdiyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, "Dünya məktəbi"nin təsisçisi Nailə İsayeva, Əlil Uşaqlarla İş Mərkəzinin rəhbəri Esmiraldə Rəhimova və valideynlər iştirak ediblər.

RIH başçısının müavini Aygün Əliyeva tədbirdə çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, gənc nəsə dövlət tərəfindən göstərilən qayğıdan danışıq, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və



fiziki məhdudiyyətli uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb. Maraqlı proqramla çıxış edən Şaxta baba və Qar qız uşaqları bayram sovgatı ilə sevindirib, "Dünya məktəbi" və 6 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan bədii-

musiqili proqram iştirakçılarda xoş ovqat yaradıb. Şənliyin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olunub, aztəminatlı ailələrə bayram sovgatları verilib.

"Xalq qəzeti"

BİLDİRİŞ

"Xalq qəzeti"nin 9 və 22 noyabr 2018-ci il tarixli nömrələrində "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxsin mebel avadanlıqlarının satılınması üçün dərc edilmiş tender təkliflərinin sayı 3-dən az olduğundan "Dövlət satınalmaları haqqında" Qanunun 11.1-ci maddəsinə uyğun açıq tender prosedurunun davamından imtina edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

"Xalq qəzeti"nin 9 və 22 noyabr 2018-ci il tarixli nömrələrində "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" Publik Hüquqi Şəxsin İKT mallarının satılınması üçün dərc edilmiş tender təkliflərinin sayı 3-dən az olduğundan "Dövlət satınalmaları haqqında" Qanunun 11.1-ci maddəsinə uyğun açıq tender prosedurunun davamından imtina edilmişdir.

Tender komissiyası

Ağdam Mexaniki Suvarma İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir. Lot-1. Cari və əsaslı təmir işləri üçün mal-material və ehtiyat hissələrinin satın alınması.

Lot-2. Mexanizm və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 70 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağdam rayonunun Xındırstan kəndində yerləşən Ağdam Mexaniki Suvarma İdarəsindən (əlaqələndirici şəxs- Elşən Hüseynovdan, tel.050-246-69-39) ala bilərlər.

Ağdam Mexaniki Suvarma İdarəsi
VÖEN- 3200675831
Ağdam YXO
H/h- AZ81A-I
IB32051019448600201186
VÖEN- 3200025931
"Kapital Bank" ASC-nin Ağdam filialı
Kod-200866
VÖEN- 9900003611
M/h-
AZ37NABZ0135010000000001944

S.W.I.F.T. BIK AIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-olmaması barədə müvafiq arayışlar;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyət dövrü üçün);
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 yanvar 2019-cu il saat 17.00-a qədər Ağdam rayonunun Xındırstan kəndində yerləşən Ağdam Mexaniki Suvarma İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 29 yanvar 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 6 lot üzrə keçiriləcəkdir. Lot-1. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında müvafiq elektron biletlər sistemləri layihəsinin (bundan sonra E-Bilet) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satın alınması.

Lot-2. Yük daşımalarında elektron əmtəə-nəqliyyat qaimə sistemi layihəsinin (bundan sonra E-Qaimə) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satın alınması.

Lot-3. Taksli əməliyyatları proqram təminatı layihəsinin (bundan sonra E-Taksli) konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satın alınması.

Lot-4. Taksli əməliyyatları proqram təminatının hazırlanmasının satın alınması.

Lot-5. Avtomobil nəqliyyatı informasiya sistemi (bundan sonra – ANİS) layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satın alınması.

Lot-6. E-Bilet, E-Qaimə və E-Taksli sistemlərinin ANİS-ə inteqrasiya edilməsi layihəsinin konsepsiyası və layihə sənədlərinin hazırlanması üçün məsləhət xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə

yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvandan (əlaqələndirici şəxs- Hikmət Cəfərovdan, telefon-012-561-76-03) ala bilərlər.

Alan bank- "Azərpoçt" MMC 6 sayılı PF Kod-691066
VÖEN- 9900037711
M/h- AZ76NABZ01350100000000094944
SWIFT: AZPOAZ 22
Alan təşkilat - "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC
VÖEN - 9900080021
H/h - AZ21AZPO91065461200420100012
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Ağasadıq Gəraybəyli küçəsi 29 nömrəli ünvanda təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 12 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Cəlilabad Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir. Lot-1. Maşın -mexanizmlərin (ekskavator və buldozərlərin) cari təmiri, nasos, dizel və elektrik mühərriklərinin əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması.

Lot-2. Hidrotexniki qurğuların, mülki və istehsalat binalarının, beton və latok kanallarının, nasosların cari təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satın alınması.

Lot-3. İstehsalat bazası və hidrotexniki qurğuların əsaslı təmiri üçün mal-materialların satın alınması. Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 40 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, 1 nömrəli ünvandan ala bilərlər (əlaqələndirici şəxs- Rahib Şahbazov. Telefon: 02524 -5-54-01).

Təşkilat- Cəlilabad SSI

VÖEN- 8300124331
H/h- AZ 79 CTRE
00000000000002352501
Fond 7, təsnifat kodu: 142340
Bank-D X A
M/h: AZ 41 NABZ
0136010000000003944
VÖEN-1401555071
Kod -210005
SWIFT.BIK.CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bankın zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Tenderdə iştirak etmək üçün iddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş və imzalanmış ikiqat zərflərdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Cəlilabad Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender zərfləri 12 fevral 2019-cu il saat 15.00-da Cəlilabad Suvarma Sistemləri İdarəsinin binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

"Azərikard" MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. "İki Protect Server 2 External p1220 PTK 5.5" markalı avadanlığın satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirak haqqı 200 manatdır.

VÖEN-1400318341
Bank- "Azərbaycan Beynəlxalq Bankı" ASC
Müştəri Xidməti Departamenti
Kod-805250
M/h-
AZ03NABZ0135010000000002944
VÖEN- 9900001881
SWIFT-IBAZAZ2X
H/h-
AZ79IBAZ40060019449311555120
AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvandan (əlaqələndirici

şəxs- ümumi işlər şöbəsi hüquq və sənədləşmə bölməsinin hüquqşünası Azər Qarayevdən (012 505 21 51 (8064)) əldə edə bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi zərflərin açıldığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu gündən azı 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətlərin təqdim

edilməsinə rəsmi hüququ olduğunu təsdiqləyən sənəd;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 1 nüsxədə (əsl) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 20 fevral 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 21 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, Bülbül prospekti 54 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Pentaqona müvəqqəti olaraq Patrik Şanahan rəhbərlik edəcək

ABŞ müdafiə nazirinin birinci müavini Patrik Şanahan 2019-cu il yanvar ayının 1-dən müvəqqəti olaraq Pentaqon rəhbərinin səlahiyyətlərini icra edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" sahifəsində yazıb. D.Tramp bildirib: "ABŞ müdafiə nazirinin birinci müavini, istedadlı Patrik Şanahanın 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərini müvəqqəti icraçısı vəzifəsini tutacağını bəyan etməkdən şadam. Patrik nazir müavini və "Boeing" şirkətində işlədiyi zaman çox şeyə nail olub".

Qeyd edək ki, Patrik Şanahan Vaşinqton universitetini bitirmiş, Massaçusets Texnologiya İnstitutunda mühəndislik üzrə magistr təhsili almışdır. 1986-cı ildən sonra Boeing korporasiyasında "Boeing 767", "Boeing 757" təyyarələrinin istehsalına kuratorluq etmişdir. Şanahan daha sonra Filadelfiyada döyüş vertolyotları bölməsində



çalışmış, 2004-cü ildən ballistik raketlər sahəsində işlərə rəhbərlik etmişdir. 2007-ci ildən yenidən müli aviasiya sahəsinə qayıdan Şanahan 2008-ci ildən korporasiya baş vitse-prezident vəzifəsini tutaraq bütün səmşin təyyarələrinin istehsalı programı üzrə məsul şəxs olmuşdur. 2017-ci il iyulun 19-dan ABŞ müdafiə nazirinin müavini təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası AÇIQ TENDER ELAN EDİR

Tender 4 lot üzrə keçirilir.
Lot- 1. 2019-cu ildə "Vətəndaş Cəmiyyəti" jurnalının nəşr üçün hazırlanması ilə bağlı xidmətlərin satın alınması.
Lot -2 . 2019-cu ildə www.qhtxeber.az internet saytının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xidmətlərin satın alınması.
Lot -3. Şüarının fəaliyyəti ilə bağlı elektron xidmətlərin satın alınması.
Lot -4 . Şüarının fəaliyyəti ilə bağlı texniki avadanlıqların satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən

hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli (əlaqələndirici şəxs- Sevinc İsgəndərovdan, telefon: 012 493 1780 (daxili 240) ünvanından ala bilərlər.
İştirak haqqı lot -1 və lot-2 üçün hər birinə 100 manat, lot -3 və lot-4-ün hər birinə 150 manatdır.
H/h- AZ78CTRE000000000000005418301 VÖEN- 1301696511
Bank- Dövlət Xəzinədarlığı Agentliyi Kod-210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944 S.W.I.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-İddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-İddiaçılarnın müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər (analoji sahədə iş təcrübələri barədə məlumat).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 yanvar 2019-cu il saat 18.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 fevral 2019-cu il saat 18.00-dək Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 11 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, F.Əmirov küçəsi 1 nömrəli ünvanda açıqlacaqdır.

Tender komissiyası

Zaqatala Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün sementin, tikinti materiallarının, maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot -1. Sementin satın alınması.
Lot-2. Tikinti materiallarının satın alınması.
Lot -3. Maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Zaqatala şəhəri, F.Əmirov küçəsi 54 nömrəli ünvanından (əlaqələndirici şəxs- S.Alyevəvdən, telefon: -02422-4-00-49) ala bilərlər
Təşkilat- Zaqatala SSI
H/h- AZ 41 NABZ
01360100000000003944

VÖEN- 5100135161
D X A Kod- 210005
VÖEN- 90000000001
S.W.I.F.T.BIK- AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019-cu il saat 18.00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi, 46 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 12 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açıqlacaqdır.
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Cəmiyyətin balansında olan nəqliyyat vasitələrinin servis xidmətlərinin satın alınması.
Lot-2. Cəmiyyətin balansında olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması .
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs- Çingiz Fərzəyevdən, telefon- 537-03-02) ünvanından ala bilərlər.
İştirak haqqı Lot-1 200 manat, Lot-2 isə 150 manatdır.
Bank rekviziti
H/h- AZ33CTRE
00000000000004048501
VÖEN- 9900062371
Bank- Dövlət Xəzinədarlığı Agentliyi Kod-210005

VÖEN- 1401555071
M/h- AZ41NABZ
013601000000000003944
S.W.I.F.T CTREAZ22
D-3 Bütçə təsnifatı kodu 142340
D-4 Fond-7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 fevral 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 12 fevral 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda açıqlacaqdır.
Email: webmaster@qztv.az
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Təmizlik üçün kimyəvi vasitələrin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
-İddiaçının maddi-texniki bazası (ililik dövrinə, müştəri sayı və s.), siyahıda qeyd olunan malların anbarda mövcudluğu (faiz nisbi), İddiaçının təcrübəsi (illər üzrə), İddiaçının tender təklifinin şərtlər toplusunda göstərilən tələblərə uyğunluğu (təqdim olunmuş sənədlər üzrə) və İddiaçının qiymət təklifi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs -Tural Quluzadə, telefon- (+99 412) 465 09 45; (+99 477) 277 32 60.
İştirak haqqı 50 manatdır.
H/h- AZ53AIIIB33010019444805754148 VÖEN- 4700664781
Bank- "Kapital Bank" ASC-nin Qusar rayon filiali

Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ
01350100000000001944
S.W.I.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 5 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 fevral 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Quluzadə, əlaqə telefonu -(+99 412) 465 09 45; (+99 477) 277 32 60.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 13 fevral 2019-cu il saat 17.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açıqlacaqdır.
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Qobustan Qış Otlarlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi

2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.
Lot-2. Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının, müxtəlif diametrlə metal, plastik və azbest - sement boruların satın alınması.
Lot-3. Əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının, müxtəlif diametrlə metal, plastik və azbest - sement boruların satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 30 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Binaqadı-Xırdalan şosesi 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlarlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsindən (əlaqələndirici şəxs- F.Gözləvdan, telefon: 012-341-95-95) ala bilərlər.

Təşkilat: Qobustan Qış Otlarlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi
VÖEN- 3100188551
H/h- AZ 88 CTRE
0000000000000002356801
DXA
VÖEN- 3100188551
Kod-210005
Təsnifat kodu-142340
Fond 7
M/h- AZ 41 NABZ
01360100000000003944
S.W.I.F.T. CTRE AZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında"Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 25 yanvar 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Binaqadı-Xırdalan şosesi 3 nömrəli ünvanda yerləşən Qobustan Qış Otlarlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsində təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 28 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açıqlacaqdır.
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ağsı Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Tikinti materiallarının satın alınması.
Lot-2. Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin və sürük yağlarının satın alınması.
Lot-3. Beton qarışıqlarının satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 80 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağsı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- S.Abdullayevdən, telefon- 02022 6-53-68) ala bilərlər.
Təşkilat: Ağsı SSI
H/h- AZ 22 AIIIB
32051019445400201154

VÖEN: 3500052631
Bank- "Kapital Bank"ın Ağsı filiali
Kod- 200543
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ
01350100000000001944
S.W.I.F.T.BIK- AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 24 yanvar 2019-cu il saat 18.00-a qədər Ağsı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda yerləşən Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 25 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açıqlacaqdır.
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Peşəkar işçi qüvvəsinin təmin edilməsi xidmətinin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:
-İddiaçının maddi-texniki bazası (ililik dövrinə, müştəri sayı və s.), siyahıda qeyd olunan malların anbarda mövcudluğu (faiz nisbi), İddiaçının təcrübəsi (illər üzrə), İddiaçının tender təklifinin şərtlər toplusunda göstərilən tələblərə uyğunluğu (təqdim olunmuş sənədlər üzrə) və İddiaçının qiymət təklifi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs -Tural Quluzadə, telefon- (+99 412) 465 09 45; (+99 477) 277 32 60.
İştirak haqqı 300 manatdır.
H/h- AZ53AIIIB33010019444805754148 VÖEN- 4700664781

Bank- "Kapital Bank" ASC-nin Qusar rayon filiali
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ
01350100000000001944
S.W.I.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 5 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 yanvar 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 yanvar 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Quluzadə, əlaqə telefonu -(+99 412) 465 09 45; (+99 477) 277 32 60.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılarnın təklifləri 28 yanvar 2019-cu il saat 17.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açıqlacaqdır.
İddiaçılarnın səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

